



Novruz Bayramınız mübarək!



XALQ QƏZETİ

№ 64 (29036) 20 mart 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqla birlikdə Novruz şənliklərində iştirak ediblər



❑ **Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.**

Xalqımız özünün milli və tarixi ənənəsinə çəvrilən Novruzı həmişə olduğu kimi, bu il də böyük sevincle qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərleşdiyi bir gündə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsini və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mədəni həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın

milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun təmsalında ölkəmizdə milli irs nümunələrinin qorunub saxlanması bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruz da Azərbaycan xalqının şüurundan silə bilmədi.

Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi.

Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70–80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına bərdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Dövlətimizin başçısı və xanımı paytaxtın Novruz şənliyində iştirak etmək üçün Bakının Fəvvarələr meydanına gəldilər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərərətlə qarşıladılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət etdilər.

Prezident İlham Əliyev: Salam. Bayramınız mübarək!

Sakinlər: Çox sağ olun. Mehriban xanım, təbrik edirik. Bayramınız mübarək.

Birinci xanım Mehriban Əliyeva: Bayramınız mübarək olsun.

Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada "Torpaq elimdə, bahar ürəyimdə" xeyriyyə yarmarkası ilə tanış oldular.

Sakinlər: Cənab Prezident, Mehriban xanım, bayramınız mübarək. Var olsun Prezidentimiz. Cənab Prezident, Sizin gördüyünüz işləri xatırlatmağa ehtiyac yoxdur. Hamısı göz qabağındadır. Məhz buna görə Mehriban xanımı da, Sizi də hamı sevir. Allah Sizi qorusun. Sizə və ailənizə cəsağlığı diləyirik. Bayramınızı bir daha təbrik edirik.

Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək olsun.

Dövlətimizin başçısı və birinci xanım gənc rəssamların əsərlərinin sərgisinə baxdılar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinladılar.

Aşıq Samirə: Cənab Prezident, saza, söze diqqətlə görə çox sağ olun. Bütün Azərbaycan aşıqları adından təşəkkür edirik. Bayramınız mübarək.

Prezident İlham Əliyev: Çox sağ olun. Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət etdi.

Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada "Bahar qalası" festivalı ilə tanış oldular. İçərişəhərin qala divarları üstündə qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verdi, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayaraq dedi:

– Xoş gəlmisiniz, gəliniz bərəkətdir, ruzidir. Elimizdən, obamızdan heç vaxt

ruzi-bərəkət əskik olmasın. Uca dağlarımızı yıxılmasın, kölgəli ağaclarımız kəsilməsin, gur-gur axan təmiz sularımız qurumasın, çapa-çapda ağ-boz atlarımız bürdreməsin, çarşıda qılıncımız kütləşməsin, evimizdə çirağımız daim yansın. Qoy ürgürlü bayrağımız zirvələrdə dalğalansın, düşmənlərimiz xar, dostlarımız var olsun. Heç kəs düşməne möhtac olmasın. Bayramınız mübarək olsun.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.

Bahar qızı dövlətimizin başçısına bayram xonçası təqdim etdi.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər.

Kosa: Cənab Prezident, Mehriban xanım xoş gəlmisiniz. Cənab Prezidentin təkə bu il qurub-yaratdıqlarını danışsan gələn Novruza qədər bitməz. Bax indi təkə birini deyəcəyəm.

(ardı 2-ci səhifədə)

Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub

(əvvəli 1-ci səhifədə)

Cənab Prezident, min illərdir mən xurcunumu, xoşçalarımı doldura bilmirəm ki, bu Keçəlın toyunu edim. Sizin bayramqabağı verdiyiniz sərəncamlardan sonra xurcunlarımız da doldu, xoşçalarımız da. Odur ki, bu Keçəlın toyunu rahat edə bilərəm.

Keçəl: Cənab Prezident, təşəkkür edirəm, gəlin, adət-ənənələrimizə uyğun olaraq bu il də yumurta döyüşdürək ki, elimiz-obamız daha da bərəkətli olsun. Qoy bu il də Azərbaycanımızın sorağı eldən-elə, dildən-dilə dolaşaraq hey ucalсын. Bayramınız mübarək olsun.

Prezident İlham Əliyev: Təbrik edirəm, bayramınız mübarək olsun. Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bahar qalası" festivalı çərçivəsində İçərişəhərdə təşkil edilən yarmarka ilə tanış oldular.



Paytaxt sakini: Çox sağ olun, minnətdaram. Bayramınız bir daha mübarək. Allah Sizi qorusun. Mehriban xanım, Sizin də bayramınızı təbrik edirəm, cansağlığı arzulayırıq. Neçə belə illərə çıxasınız.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərə çay süfrəsi arxasında söhbət etdilər.

İçərişəhərə göstərilən daimi diqqət və qayğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu var. İçərişəhər sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq etdilər.



Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Prezident İlham Əliyevə miniatür kitablar hədiyyə etdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür edərək dedilər: Çox hörmətli cənab Prezident, əziz Mehriban xanım, səməni ətirli, torpaq tərəvəzli, bahar sevincli bu gözəl bayramda Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin ərazi bütövlüyü, inkişafı naminə gördüyünüz böyük və məsuliyyətli işlərdə uğurlar arzu edirik. Cənab Prezident, gələnlərimiz 110 il bizim teatrın 110 ilı tamam olur. Xoşbəxtlik ki, bu yubileyi Sizin imzaladığınız sərəncamla, akademik teatr statusu ilə qeyd edəcəyik. Biz bilir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Sizin səməni münasibətiniz illər öncədən başlayır. Bizim əzizlərimiz, Tanrı sizi qorusun. Bayramınız mübarək olsun!

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.

Dövlətimizin başçısı və xanımı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ilə xatirə şəklı çəkirdilər.

Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müasir Azərbaycan rəssamlarının rəsmlərinə baxdılar.

Dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə də tanış oldular.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hədiyyələr təqdim olundu, xatirə şəklı çəkirdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlarla söhbət etdilər.

Prezident İlham Əliyev: Sizə uğurlar, cansağlığı arzu edirəm. Bayramınız mübarək olsun.



İranlı turistlər: Bayramınız mübarək. Biz İrandan gəlmişik.

Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək.

Paytaxt sakini: Salam, bayramınız mübarək. Mehriban xanım, bayramınız mübarək.

Birinci xanım Mehriban Əliyeva: Bayramınız mübarək.

Paytaxt sakini: Oğlum, get, babaya seir de.

Uşaq:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimdən.
Anam doğma Vətənimdən,
Aynı könlü candan,
Azərbaycan, Azərbaycan.

Birinci xanım Mehriban Əliyeva: Aferin.

Prezident İlham Əliyev: Nə gözəl, nə yaxşı uşaqdır.



Prezident İlham Əliyev: İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıb. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illərində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir.

(ardı 3-cü səhifədə)

Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub

(əvvəli 2-ci səhifədə)

Sakin: Mən yetmiş ildir ki, burada yaşayıram. Biz İçərişəhərin necə pis gündə olduğunu görmüşük. Küçələr daşlı idi, gəzmək olmurdu. İndi qısa müddətdə Sizin köməyinizlə İçərişəhər çox gözəl, çox rahat olub.

Prezident İlham Əliyev: Burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər. Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir.

Sakin: Bir vaxt deyirdilər ki, İçərişəhərdən camaatın hamısını köçürsünüz. Amma Siz qoymadınız.

Prezident İlham Əliyev: Düzdür, belə təkliflər var idi. Bu barədə mənə deyəndə qətiyyətlə bunun əleyhinə oldum. Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yeni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərz, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayıb, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi



ölkələrdə belə qədim yerlər, sadəcə olaraq, görüntü naminə saxlanılıb, turistlər gəlirlər, gəzirilər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayıb. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb.

Sakinlər: Hara getsək bu yer bizi cəlb edir, hara getsək, birinci bura yadımıza düşür. Cənab Prezident, bizim muzeylərimiz də inkişaf edir. Keçən ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə bir neçə muzey – Qız Qalası, Şirvanşahlar Sarayı, "Qala" Dövlət Etnoqrafik Qoruğu muzey birləşməsi oldu. İçərişəhər muzeylər mərkəzidir. Bildiyiniz kimi, Şirvanşahlar muzeyi ən aparıcı muzeylərdən biridir. Biza qədim Şirvanşahlar dövlətindən qalan yeganə belə bir saraydır ki, çox böyük marağa səbəb olur. Buraya çoxlu turistlər gəlirlər.

Bu, çox yüksək göstəricidir.

Prezident İlham Əliyev: Turistlər daha da çoxalacaq. 2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artıdı. Keçən il isə artım, təqribən, 5 faiz olub.

"Səma" uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatirə şəklində çəkdirdilər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanı Novruz tonqalı alovlandırıldı.

Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən

mötəbər qurumu səviyyəsində verilən dəyər təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir.

Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanların arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradır.

AZƏRTAC

Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Beji Kaid əs-Sebsiyə

Hörmətli cənab Prezident!

Ölkənin milli bayramı –

Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafəfinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına

sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 mart 2019-cu il

"Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1676) 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İdarənin Əsasnaməsi təsdiq olunanadək İdarəyə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini həyata keçirsin."

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay

müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətərlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətərlər Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323, № 12, maddə 1034; 2007, № 11, maddə 1105, № 12, maddə 1246; 2009, № 7, maddə 533, № 8, maddə 627, № 10, maddə 773, № 12, maddələr 983, 988; 2010, № 2, maddə 83, № 4, maddə 292, № 11, maddə 966; 2011, № 1, maddə 18, № 2, maddə 85, № 4, maddə 281, № 6, maddə 497, № 10, maddə 894, № 11, maddə 993; 2012, № 10, maddə 950; 2014, № 6, maddə 627, № 7, maddə 820, № 9, maddə 1029; 2016, № 1, maddə 77; 2017, № 2, maddə 184, № 10, maddə 1784; 2018, № 6, maddə 1205, № 7 (I kitab), maddə 1480) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:

dakı məzmununda 8.8-1-ci və 9.15-1-ci bəndlər əlavə edilsin:

"8.8-1. dəfnlərin vahid dövlət reyestrini aparır;;

"9.15-1. dəfnlərin vahid dövlət reyestrinə ötürülən məlumatların təminliyinə, həmin məlumatların müəyyən edilmiş müddətdə reyestrə ötürülməsinə nəzarəti həyata keçirmək;"

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 492 nömrəli və 7 fevral tarixli 517 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətərlər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 9-cu hissəyə "184.1.4" rəqəmlərindən sonra ", 516-1.1, 516-1.3 (qəbir yerlərinin rezervasiyası tələblərinin pozulmasına münasibətdə)" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmununda 55-3-cü hissə əlavə edilsin:

"55-3. Məcəllənin 516-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (dəfnlərin təşkilı zamanı sanitariya-gigiyena normalarının pozulmasına münasibətdə) haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – səhiyyə naziri, onun müavini, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri, şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin direktoru, onun müavini, şöbə və bölmə müdirləri, onların müavinləri."

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 mart 2019-cu il

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smetə Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

3. "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

4. "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

5. Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

- 5.1. Azərbaycan Respublikasının Prezidentinə:
 - 5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 - 5.1.2. Mərkəzin yenidən təşkilı və ləğv edilməsi;
- 5.2. Komitəyə:
 - 5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilnlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
 - 5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yayayış sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 7.1. Mərkəz "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smetə Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakin Mərkəzin balansına verilməsini təmin etsin;
- 7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki:

- 8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

9. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli

Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissədən "aparatının" sözü çıxarılısın və həmin hissədə "135" rəqəmləri "cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50" sözləri ilə əvəz edilsin.

9.2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır;"

9.2.2. aşağıdakı məzmununda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

"7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarəti həyata keçirir;"

"7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;"

9.2.3. 7.4-cü bənddən "dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə" sözləri çıxarılısın və həmin bəndə "respublika üzrə" sözlərindən sonra "qanunvericiliklə" sözü əlavə edilsin;

9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsini nəzarəti həyata keçirir;"

9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;"

9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılısın;

9.2.7. aşağıdakı məzmununda 8.13-1-ci bənd əlavə edilsin:

"8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bəndlərində qanunvericiliklə müəyyənəşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;"

9.2.8. 8.16-ci bənddən "dövlət şəhərsalma kadastrı xidmətinin təşkilı üzrə müvafiq normativ-metodik baza yaratmaq," sözləri çıxarılısın;

9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

"8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadıgı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənəşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

8.20-2. yayayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayrarkən (məlumatlandırma icraatı qaydasında yayayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yayayış məntəqələrində yanayış sahələrə tikinti aparılmasının əsas şərtləri) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə sayıy və əsaslı tikinti olmayan

obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;"

9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə

müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;"

9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;"

9.2.12. 9.3-cü bəndə "baş memarların" sözlərindən sonra " , habelə digər memarların" sözləri əlavə edilsin;

9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

"9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;"

9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

"13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar;"

9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;"

9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

"14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;"

9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;"

9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

"17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırıldığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi;"

9.2.19. 19-cu bənd çıxarılısın;

9.2.20. 20-ci bənddə "çatdıra bilərlər" sözləri "çatdırmaq hüquqları vardır" sözləri ilə əvəz edilsin;

9.2.21. 21-ci bənddən "rəhbərləri" sözü çıxarılısın və həmin bənddə "edilə bilərlər" sözləri "edilirlər" sözü ilə əvəz edilsin;

9.2.22. 22-ci bəndin ikinci cümləsində "Şura haqqında Əsasnamə və onun" sözləri "Şuranın" sözü ilə əvəz edilsin;

9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında "öz səlahiyyəti daxilində" sözləri çıxarılısın.

10. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu"nın mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmununda 2-ci hissə əlavə edilsin:

"2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi."

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2019-cu il

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1525-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 202; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 12 (I kitab), maddə 2616) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.6.18-ci yarımbənddə "75.6-cı" sözləri "75.10-cu" sözləri ilə əvəz edilsin;

3.2. 4.1-cı, 4.2-ci, 4.7-1-ci (birinci abzası) və 4.7-3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci, 13-cü maddəsində (ikinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 24.1-ci maddəsində (ikinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 34.2-ci maddəsində (ikinci halda), 34.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 35.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 35.3-cü (ikinci halda) və 38-ci (ikinci halda) maddələrində, 40-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 41-ci maddəsində (ikinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.3-cü (ikinci halda), 44.1-ci (ikinci halda), 44.3-cü (ikinci halda), 47.3-cü maddələrində, 47.4.5-ci (ikinci və üçüncü hallarda), 47.4.6-cı (ikinci və üçüncü hallarda), 48.3.1-ci (ikinci halda), 48.3.3-cü (ikinci halda) maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 49.2.11-ci maddəsində (ikinci halda), 66.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 75.15-ci, 76.1-ci (ikinci halda), 76.2-ci (ikinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 86.1.1-ci maddəsində (ikinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 89.2-ci maddəsində (ikinci halda), 90.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 90.3-cü (ikinci halda), 90.4-cü, 92.10-cu, 92.1.1-ci, 92.1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 94.3-cü maddəsində (ikinci halda), 95.3.1-ci maddəsinin birinci cümləsində, 95.5-ci (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 102.3-cü maddəsinin birinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 102.4-cü maddəsində (ikinci və üçüncü hallarda), 102.5-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 106-cı maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Məcəllənin 16.2-ci maddəsində, 20.2-ci maddəsinin üçüncü cümləsində, 22.7-ci, 30.3-cü, 32.2-ci, 32.3-cü, 33.1-ci maddələrində, 33.3-cü maddəsinin üçüncü cümləsində, 34.3-cü maddəsində, 35.1-ci maddəsinin ikinci cümləsində, 55.1-ci maddələrində, 55.2-ci maddəsinin ikinci cümləsində, 57.3-cü, 58.4-cü maddələrində, 63.1-ci maddəsinin ikinci cümləsində, 67.4-cü maddəsinin ikinci cümləsində, 69.8-ci maddəsində, 75.6-cı maddəsində, 75.10-cu maddəsinin ikinci cümləsində, 75.11-ci maddəsinin ikinci və dördüncü cümlələrində, 77.2-ci maddəsinin ikinci cümləsində, 78.1-ci, 78.2-ci, 83.0.5-ci, 83.0.6-cı, 98.3-cü, 101.4-cü, 102.8-ci, 104.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;"

"4.7-1. həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 75.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü

maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər;"

"4.7-3. həmin Məcəllənin 13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində, 24.2-ci maddəsinin birinci cümləsində,

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1526-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4

- avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342) aşağıdakı dəyişikliklər edilsin:
- 3.1. 2.1-ci bəndə “95-ci maddəsinin” sözlərindən əvvəl “56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə),” sözləri əlavə edilsin;
 - 3.2. aşağıdakı məzmununda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci (xidmət haqqının ödənildiyi hallara münasibətdə) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti heyəta keçirir;”;
 - 3.3. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmununda 2.7–2.9-cu bəndlər əlavə edilsin:

“2.7. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini” Azərbaycan Respublikası Prezidenti-

nin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heyəta keçirirlər;

2.9. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə) heyəta keçirirlər.”.

4. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, müvafiq vəsaitdən istifadənin vahid qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləndək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş vəsaitlərdən istifadənin qaydasını, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyyə icazə üçün müraciət etməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan icra hakimiyyəti orqanıdır.
- 1.2. Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Kons-titusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Komitənin Əsasnaməsini, bu Əsasnaməni, Komitənin Kollegiyasının qərarlarını, Komitə sədrinin əmr və sərəncamlarını rəhbər tutaraq.
- 1.3. Baş İdarənin müstəqil balan-sı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş mö-hürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesablarına vardır.
- 1.4. Baş İdarənin saxlanılması xərcləri və fəaliyyəti Komitənin təsdiq etdiyi xərc smetasına uyğun olaraq ayrılmış büdcə vəsaiti və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
- 1.5. Baş İdarə Bakı şəhərində yerləşir.
2. **Baş İdarənin fəaliyyət istiqamətləri**
 - 2.1. Baş İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
 - 2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;
 - 2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;
 - 2.1.3. Baş İdarənin fəaliyyət

- istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı Komitəyə təkliflər vermək;
- 2.1.4. dövlət şəhərsalma nəzarətini həyata keçirmək.
3. **Baş İdarənin vəzifələri**
 - 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır:
 - 3.1.1. dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;
 - 3.1.2. müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elmi-texniki nailiyyətlərin tətbiqində iştirak etmək;
 - 3.1.3. məskunlaşma sistemi-nin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlər hazırlanmasında iştirak etmək;
 - 3.1.4. tikilməkdə və istismar-da olan bina və qurğularda qəza vəziyyəti yaranmış hallarda onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
 - 3.1.5. müəyyən edilmiş qaydada şəhərsalma kadastrını aparmaq;
 - 3.1.6. şəhərsalma və tiki-niti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsində iştirak etmək;
 - 3.1.7. müəyyən edilmiş qayda-da respublika səviyyəsində dövlət şəhərsalma nəzarətinin Komitə tərəfindən həyata keçirilməsində iştirak etmək;
 - 3.1.8. müvafiq sahədə Komitənin struktura daxil olan digər qu-ruqlara, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;
 - 3.1.9. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;
 - 3.1.10. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlərdən, qrant-lardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunma-sını təmin etmək;
 - 3.1.11. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edil-miş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
 - 3.1.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
 - 3.1.13. Baş İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi

- istiqamətində tədbirlər görmək;
- 3.1.14. Baş İdarənin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- 3.1.15. səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına rəy vermək;
- 3.1.16. tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağlı Azərbaycan Res-publikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək;
- 3.1.17. tikinti obyektlərinin sifarişçilərinin sərəurları əsasında tikintiyyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) obyektin təyinatını göstərməklə təqdim etmək;
- 3.1.18. fəaliyyət istiqamətlərinə uy-gun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
4. **Baş İdarənin hüquqları**
 - 4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Baş İdarənin aşağıdakı hüquqları vardır:
 - 4.1.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanması, onlar-da dəyişiklik edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı Komitəyə təkliflər vermək;
 - 4.1.2. fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırla-maq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
 - 4.1.3. şəhərsalma ilə bağlı qa-nunvericiliyin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görmək;
 - 4.1.4. Azərbaycan Res-publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
 - 4.1.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
 - 4.1.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
 - 4.1.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə

- müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
- 4.1.8. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaiti çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada informasi-sıya şəbəkəsi, internet saytı yaratmaq, xüsusi bülətenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək.
5. **Baş İdarənin fəaliyyətinin təşkili**
 - 5.1. Baş İdarənin fəaliyyətinə Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Baş İdarənin rəisi Baş İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
 - 5.2. Baş İdarənin Aparatının strukturu və ştat cədvəlini, büdcə vəsaiti üzrə xərclər smetasını və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetasını Komitə təsdiq edir.
 - 5.3. Baş İdarə rəisinin Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müa-vini və bir müavinini vardır. Baş İdarə rəisinin birinci müavini vəzifəsinə görə Bakı şəhərinin baş memardır.
 - 5.4. Baş İdarə rəisinin müavinləri Baş İdarə rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
 - 5.5. Baş İdarənin rəisi:
 - 5.5.1. Baş İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
 - 5.5.2. səlahiyyətləri daxilində Baş İdarə Aparatının fəaliyyətinə dair əmrlər, sərəncamlar və göstərişlər verir;
 - 5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Baş İdarə Aparatı-nın ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onun xərclər sme-tasını təsdiq olunmaq üçün Komitəyə təqdim edir;
 - 5.5.4. Baş İdarə Aparatının işçilərin (struktur bölmələrinin rəhbərlərini və onların müavinlərini Komitə ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbəhi tədbirləri görür;
 - 5.5.5. Baş İdarədə qəbul edilmiş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
 - 5.5.6. Baş İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
 - 5.5.7. Baş İdarəni təmsil edir;
 - 5.5.8. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 101

“Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları”nın təsdiq edilməsi haqqında

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci

Bakı şəhəri, 15 mart 2019-cu il

yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 102

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.3-cü

Bakı şəhəri, 15 mart 2019-cu il

yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

“Peşə təhsili müəssisələrinə qəbul Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 103

Bakı şəhəri, 15 mart 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Rezidentura təhsilinin məzmunu və təşkilatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 18 mart tarixli 50 nömrəli və “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261; 2011, № 9, maddə 858; 2013, № 3, maddə 335, № 10, maddə 1229, № 11, maddə 1464; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 641; 2018, № 11, maddə 2428) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın Əlavəsində aşağıdakı dəyişikliklər edilsin:
 - 1.1. “060913” sətrində “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;
 - 1.2. “060915” sətrində “Terapiya” sözü “Daxili xəstəliklər” sözləri ilə əvəz edilsin;
 - 1.3. “060921” sətri ləğv edilsin;
 - 1.4. “060922” sətrində “Allerqologiya” sözü “Allerqologiya və immunologiya” sözləri ilə əvəz edilsin;
 - 1.5. “060933” sətri ləğv edilsin;
 - 1.6. “060937” sətrində “Mikrobiologiya” sözü “Tibbi mikrobiologiya” sözləri ilə əvəz edilsin;
 - 1.7. “060939” sətrində “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilsin;
 - 1.8. “060940” sətrindən sonra aşağıdakı məzmununda sətilər əlavə edilsin:

060941	Ailə təbabəti	2 il
060942	Nüvə təbabəti	4 il
060943	Endodontiya	3 il
060944	Parodontologiya	3 il
060945	Restorativ stomatologiya	3 il
060946	Ortopedik stomatologiya	3 il
060947	Uşaq stomatologiyası	3 il
060948	Ortodontiya	3 il
060949	Uşaq və yeniyetmə psixiatriyası	3 il
060950	Neonatologiya	4 il
060951	Uşaq endokrinologiyası	4 il
060952	Uşaq kardiologiyası	4 il
060953	Uşaq nefrologiyası	4 il
060954	Uşaq nevrologiyası	4 il
060955	Uşaq gastroenterologiyası	4 il
060956	Uşaq urologiyası	5 il
060957	Uşaq yoluxucu xəstəlikləri	4 il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 104

2019-cu il üçün “Balıq və digər su bioreurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioreurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. “Balıq və digər su bioreurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Balıq və digər su bioreurslarının

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqgazeti.com saytlarında tanış ola bilərsiniz.

Bakı şəhəri, 18 mart 2019-cu il

ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyi balıq və digər su bioreurslarının səmərəli istifadə edilməsinə, artırılmasına və mühafizəsinə nəzarəti həyata keçirsin və 2019-cu il üçün təsdiq edilmiş balıq və digər su bioreurslarının ovu üçün kvotaların ov növləri üzrə mənimlənməsi barədə məlumatı cari ilin sonunda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının regional inkişafı, kənd təsərrüfatı və ekoloji məsələləri şöbəsinə həvalə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Əli HƏSƏNOV: Bob Woodwardın "Fear: Trump in the White House" kitabında yayılan məlumat yalan və saxtadır

Prezident İlham Əliyevin guya Prezident Donald Trampa yanlış məlumat verməsi barədə iddiaların heç bir əsası yoxdur

□ **Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə irəli sürülən iddialarla bağlı AZƏRTAC-a açıqlama verib.**

Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə "The Washington Post" qəzetində çalışan jurnalist Bob Woodwardın "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tam yalan və saxtadır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında



İştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib. Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq

Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia "fake" informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil.

Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir. Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı "qara piar" kampaniyası aparır və "fake" xəbərlər üzrə ixtisaslaşmış "The Washington Post" nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatlari ilə inkişaf edən əlaqələrinə xələf gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər.

Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib

□ **Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində 7-ci "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" simpoziumu keçirilib. Ənənəvi olaraq hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən simpozium Azərbaycanın Almaniyaadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatlığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə baş tutub.**

Simpoziumu giriş sözü ilə Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət kətibisi Hans-Eberhard Şlayer açıb.

Azərbaycanın Almaniyaadakı səfəri Ramin Həsənov tədbirdə çıxış edərək Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və Xocalı soyqırımını haqqında ətraflı məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələrini, sülh prosesinin gedişini, Ermənistanın sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb, eləcə də Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi alqışlayıb və bu ölkəni münaqişənin həllinə daha fəal surətdə töhfə verməyə çağırıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir bu əlaqələrin tarixi və cari vəziyyəti barədə məlumat verib, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda ölkəmizə səfərinin münasibətlərə yeni dinamika verdiyini vurğulayıb. Azərbaycanın Almaniyanın regiondakı əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edən səfir Almaniya Kanslerinin səfəri zamanı onun və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iş adamları ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə dair konkret ideya və layihələrin irəli sürüldüyünü bildirib.

Sonra Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Yohan Vadəful çıxış edib. O, Almaniya Kanslerinin Azərbaycanla səfərinin nəticələrini təhlil edib, iki ölkə arasında yaxşı münasibətlərin olduğunu qeyd edib, Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırıb. Münaqişə mövzusunda toxunan alman deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edildiyini vurğulayıb. O, həmçinin ölkəmizin nəqliyyat dəhlizlərinin kəşfiyyatında yerləşdiyini və bu mövqedən istifadə edərək beynəlxalq nəqliyyat layihələrinin reallaşması üçün fəal əməkdaşlıq etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert simpoziumun iştirakçılarını Almaniya hökuməti adından salamlayıb. Xocalı faciəsinin günahsız qurbanlarını qeyd edən alman diplomat münaqişənin həllinin eyni zamanda Xocalı qurbanları qarşısında bir məsuliyyət olduğunu və Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq danışıqlar prosesini dəstəklədiyini bildirib. O, münaqişənin regionun inkişafı üçün maneə adlandıraraq və onun həllinin gətirəcəyi iqtisadi üstünlüklərə toxunub. M.Zibert, həmçinin Azərbaycan-Almaniya münasibətləri barədə danışaraq, müxtəlif sahələrdə olan dinamik əlaqələri vurğulayıb. O, Azərbaycanın müsəlman Şərqiində ilk dünyəvi dövlət qurduğunu və ölkəmizin dünyada qadınlarla seçki hüququ verən ilk dövlətlərdən biri olduğunu qeyd edib.



Daha sonra tədbir Alman-Azərbaycan Forumunun sədr müavini, Bundestaqın keçmiş deputatı Helqa Daubun aparıcılıq etdiyi panel müzakirələrlə davam edib.

Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays iki ölkə arasında müxtəlif sahələrdə intensiv dialoq aparıldığını alqışlayıb. Alman şirkətlərinin Azərbaycanı fəaliyyətinin XIX əsrə gedib çıxan tarixi barədə məlumat verən dövlət katibi Azərbaycan və Almaniya arasındakı tərəfdaşlığın ildən-ildə inkişaf etdiyini diqqətə çatdırıb. Tomas Barays Almaniya Kanslerinin Azərbaycanla səfəri zamanı müzakirə edilmiş mövzular, ölkələrimiz arasında enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri barədə məlumat verib. O, Azərbaycanda investisiya mühitinin getdikcə daha yaxşı olduğunu diqqətə çatdırıb və ölkənin Dünya Bankının sonuncu "Doing Business" hesabatında 32 pillə irəliləməsinə vurğulayıb.

Bundestaqın Sosial-Demokratlar Partiyasının (SPD) xarici siyasət üzrə sözcüsü Nils Şmit seçildiyi Baden-Vürtemberg federal torpağının Azərbaycanla 200 illik tarixə soykənən əlaqələri barədə məlumat verib. O, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı, iqtisadi əməkdaşlıq strategiyasına töhfələrini yüksək qiymətləndirib. Eləcə də ölkəsinin Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın müstəqillik tarixi, son 25 ildə əldə olunmuş nailiyyətlər və keçilmiş uzun inkişaf yolu barədə məlumat verib. O, əraziləri işğal olunmuş, bir milyon qaçqın və məcburi köçkünlü olan gənc dövlətdə aparılmış ağıllı siyasətin nəticəsində qısa müddət ərzində yoxsulluğun 50 faizdən 4 faizə endirildiyini, savadlılıq səviyyəsinin 100 faizə çatdırıldığını, əhalinin 80 faizdən artığının internetə sərbəst çıxışının təmin edildiyini, maliyyə resurslarında şəffaf idarəetmənin tətbiq olduğunu, "ASAN xidmət" vasitəsilə səmərəli sosial xidmətlər göstərildiyini, ölkəmizdə multikulturalizm və dini tolerantlıq mühitinin hökm sürdüyünü diqqətə çatdırıb. Hikmət Hacıyev Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin Azərbaycan və digər ölkələrin iqtisadi və

sosial həyatına, regional əməkdaşlığa, iştirakçı dövlətlər arasında siyasi dialoqa, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan şöbə müdiri münaqişənin yalnız mərhələli şəkildə həll edilməsinin mümkün olduğunu və ilkin mərhələdə

Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və doğma yurdlarından qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmasının zəruri olduğunu qeyd edib. O, Ermənistanın bu münaqişə ilə özünü regionda təcrid vəziyyətinə saldırdığını və regional layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.

Nüfuzlu alman jurnalist Rixard Kissler özünün işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalı şəhərində səfərdən danışmış, həmin ərazilərdə dağıntı və səfalətin hökm sürdüyünü diqqətə çatdırıb. Kissler Xocalı hadisələri zamanı dinc azərbaycanlı əhalinin erməni silahlı qüvvələri tərəfindən pusquya salınaraq atəş altına alınması, Azərbaycanın mədəni və dini abidələrinin, o cümlədən məscidlərin viran edilməsi barədə məlumat verib. Jurnalist, həmçinin Ermənistanın yeni baş nazirinin verdiyi populist bəyanatların münaqişənin həlli prosesinə nikbinliklə yanaşmaq üçün yer qoymadığını qeyd edib.

Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Yo-axim Hayntse Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi qanunsuz fəaliyyətə hüquqi qiymət verib. O, işğal olunmuş ərazilərdə etnik təmizləmə və əhalinin köçürülməsi yolu ilə demoqrafik vəziyyətin dəyişdirilməsi, eləcə də həmin ərazilərinin təbii sərvətlərinin istismar edilməsinin mövcud beynəlxalq hüquq normalarına görə cinayət hesab olunduğunu diqqətə çatdırıb. Alman alim Azərbaycanın kosmosdakı peykli vasitəsilə sözügedən qanunsuz əməlləri izləmək iqtidarında olduğunu bildirib.

Tədbirdə yekun nitq söyləyən Azərbaycanın fəxri konsulu, keçmiş dövlət katibi Otto Hauzer Azərbaycan və Almaniya arasında cari əməkdaşlıq imkanlarından və perspektivlərdən danışmış.

Tədbirdə Bundestaqın deputatları, Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətəyev, Almaniyanın Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının nümayəndələri, siyasi, elmi və mədəni dairələr, KİV-lərin, Almaniya akkreditə olunmuş diplomatik nümayəndəlikləri, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanın Almaniyaadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 105

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, dövlət büdcəsinin tərtibi prosesinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009,

Bakı şəhəri, 18 mart 2019-cu il

№ 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782, № 10, maddə 2181, № 12 (II kitab), maddə 2750) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na aşağıdakı məzmununda 3.7-1-ci bənd əlavə edilsin:

"3.7-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cari ilin sentyabr ayının 25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərinin iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü barədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş forma üzrə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir."

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Yeni Azərbaycan Partiyasının rəhbərliyi Novruz bayramı münasibətilə müharibə və əmək əlilləri üçün pansionatda olub



□ **Martin 19-da Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Novruz bayramı münasibətilə Bakının Bilgeh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda olub.**

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov pansionatın sakinlərini Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu gün Azərbaycanda uğurlu sosial siyasət aparılır. Bu siyasətin nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnib. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha əhli insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. Əli Əhmədov yaşlı nəslə,



ahillərə diqqət və qayğı göstərilməsi istiqamətində YAP-ın da fəal iştirak etdiyini, partiyanın nümayəndələrinin tez-tez bu müəssisədə görüşlər keçirdiyini və bura da yaşayışlara öz dəstəyini göstərdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha əhli vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin güclənməsinə səbəb olub. Dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların həssas qruplara dövlət

qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayan nazir bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına səbəb olub. Müəssisənin sakinləri onlara göstərilən yüksək qayğıya, sosial

müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan əhli insanlara üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

YAP icra katibinin müavini - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak ediblər.

Tədbir bədi hissə ilə davam edib.

AZƏRTAC

Berlinə keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfəri çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici Siyasət İdarəsinin reisi Tomas Baqquer və Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert ilə görüşlər keçirib.**



Hikmət Hacıyev, eyni zamanda, Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Bundestaqın nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" simpoziumuna qatılıb.

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Prezident Administrasiyasının rəsmisi ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara soykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə məhrub qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb. O, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o



cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. Şöbə müdiri, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişi, eləcə də Ermənistanın

keçirilən islahatları alqışlayıblar.

Hikmət Hacıyevin Berlinə keçirdiyi görüşlərdə Azərbaycanın Almaniyaadakı səfəri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov da iştirak ediblər.

Vüqar SEYİDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək

□ **Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının, eləcə də ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi perspektivlərinin mövcudluğunu bir daha xatırladı. Bu səfər çərçivəsində çox mühüm sazişlər – “Thales” şirkəti və Bakı Metropoliteni, Mərkəzi Bank və Rotschild & Cie bankı, eləcə də Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında sazişlər imzalandı. Çox şadiq ki, “MEDEF International” ilə sıx əlaqələri olan Fransa İnkişaf Agentliyi (AFD) Azərbaycanla işləyəcək.**

Bu fikirləri “MEDEF International”ın baş direktoru Filip Qotye müsahibəsində söyləyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərinin əhəmiyyətini xüsusi vurğulayan F.Qotye 2019-cu ilin ikitərəfli əlaqələrin inkişafı baxımından zəngin il olacağınından xəbər verdiyini bildirib.

“Azərbaycanla sıx və zəngin əlaqələr qurulmasını arzulayıırıq. Ümid edirik ki, tezliklə Fransa tərəfindən Azərbaycana yüksək səviyyəli səfərlər reallaşacaq. “MEDEF International” olaraq, biz ikitərəfli iqtisadi əlaqələrin inkişafına maksimum töhfələr verməyə

çalışacağıq. Digər layihələrlə yanaşı, istədik ki, Bakıya fransız şirkətləri və sərmayəçilərin iştirakı ilə əlaqələrin şaxələndirilməsinin, eləcə də Avropa bazarlarına məhsullarını çıxaracaq Fransalı–Azərbaycan birgə müəssisələrinin yaradılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

Baş direktor Azərbaycanda öz bürolarını açmaq istəyən yeni müəssisələr və sərmayəçilərin iştirakı ilə əlaqələrin şaxələndirilməsinin, eləcə də Avropa bazarlarına məhsullarını çıxaracaq Fransalı–Azərbaycan birgə müəssisələrinin yaradılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

F.Qotye deyib: “Çalışmalıyıq ki,



azərbaycanlı sərmayəçiləri də Fransaya cəlb edək. Ümid edirik ki, 2019-cu il ikitərəfli əlaqələr sahəsində ən zəngin, məhsuldar il olacaq”.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib



□ **Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 19-da Talassemiya Mərkəzində, Buzovna qəsəbəsinə, 1 sayılı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 sayılı, Nizami rayonundakı 1 sayılı və Xətai rayonundakı 3 sayılı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib.**

Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri keçirir. Ənənəyə sadiq qalan Fond bu təbəqədən olan uşaqlara növbəti dəfə sevinc bəxş etdi. İlaxır çərşənbəsi günündə təşkil edilən bayram şənliklərində balacalara ayləncəli proqramlar təqdim olundu. Onlara Novruz bayramının adət-ənənələri barədə məlumat verildi, viktorina və müxtəlif oyunlar keçirildi. Uşaqların sevincini

bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti ak-siya sayəsində balacalar daha birmənalı və yaddaqalan gün yaşadılar.

Tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıldı. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyü, onların təlim-tərbiyəsi ilə maraqlandı-

ğı, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd edildi.

Bayram şənlikləri uşaqların rəngarəng çıxışları ilə davam etdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məhərrətlərini nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər göstərdilər.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açıldı.

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər.

AZƏRTAC

Baş Prokurorluqda könüllülərlə görüş keçirilib



□ **Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətində gənclərin iştirakı müasir dövrün tələbləri səviyyəsində davam etdirilir.**

Ölkədə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edərək, bu sahədə görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılıb. Ölkəimizdə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər islahatlar həyata keçirilib, könüllülər hərəkatı geniş vüsət alıb.



Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 2019-cu il fevralın 6-da təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” təlimatı uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək arzusunda olan ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə prokurorluğun fəaliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.

luqlarında, o cümlədən prokurorluğun digər qurumlarında təcrübə keçəcək, prokurorluq işçilərinin iş təcrübəsini öyrənəcək, prokurorluqlarda keçirilən tədris məşğələlərində və seminarlarda iştirak edəcəklər.

Bununla əlaqədar martın 19-da Baş Prokurorluğun rəhbər heyəti ilə ictimai köməkçi qismində fəaliyyətə başlayacaq könüllü gənclərlə görüş keçirilib.

Könüllülərin ictimai köməkçi qismində fəaliyyəti ilə əlaqədar sənədlərinin qəbulu hazırda davam etdirilir.

Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib

□ **M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva martın 15-də Oksford Universitetinin Bodli kitabxanasının rəhbəri Riçard Ovensenin dəvəti ilə Bodli kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları üçün təşkil edilmiş 31-ci təntənəli tədbirdə iştirak edib. (https://www.bodleian.ox.ac.uk/).**

Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzindən verilən məlumata görə, Ser Tomas Bodlinin xatirəsinə və onun filantropik fəaliyyətinə həsr edilmiş bu mühüm ənənəvi tədbirdə hər il məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları, universitetin ali rəhbərliyi və administrasiyası iştirak edir.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva təntənəli surətdə Oksford Universitetinin kansleri lord Patten Barnesin başçılıq etdiyi Xeyriyyəçilər Komitəsinə üzv qəbul edilib. Professor Nərgiz Paşayeva məşhur alimlər, ictimai xadimlər və Oksford Universitetinin qarşısında xüsusi xidmətləri olan nüfuzlu təşkilatlardan ibarət Xeyriyyəçilər Komitəsinə qəbul edilmiş Azərbaycanın ilk akademik nümayəndəsi olub. Lord Patten Barnes vurğulayıb ki, Nərgiz Paşayeva “Oksford Universitetinin böyük dostu və akademik tərəfdaşdır”.

Buiki təntənəli qəbulun 80 nəfərə yaxın nüfuzlu qonaqlarını Oksfordun əsas tədqiqat kitabxanası olan Ueston Kitabxanasının (Weston Library, https://www.bodleian.ox.ac.uk/weston) Bləkvell Hollda (Blackwell Hall) Bodli kitabxanasının rəhbəri Riçard Ovensen (Richard Ovensen, https://www.bodleian.ox.ac.uk/weston/about/librarian) salamlayıb.

Sonra kiçik konfrans zalında “Tanınmamış qanunvericilər: ədəbiyyat və cəmiyyət” (Unacknowledged legislators: literature and society) mövzusunda ekspert diskussiyası keçirilib. Diskussiya britaniyalı yazıçı, jurnalist və tənqidçi (1992-2002-ci illərdə “The Times” nəşrinin redaktoru, 2002-2016-ci illərdə “The Times” nəşrinə ədəbi əlavənin redaktoru) ser Piter Stothardın (Sir Peter Stothard, https://www.revolvy.com/page/Peter-Stothard) sədrliyi ilə keçirilib. Diskussiyanın digər aparıcıları nigeriyalı şair və çoxsaylı romanların müəllifi, Buker mükafatı laureatı, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü Ben Okri (Ben Okri, https://www.britannica.com/biography/Ben-Okri) və britaniyalı yazıçı və tarixçi, professor, Britaniya Akademiyasının fəxri üzvü, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü və onun ilk (2017-ci ildə) qadın prezidenti Deym Marina Uorner olmuşdur. (Dame Marina Sarah Warner, https://www.thebritishacademy.ac.uk/fellows/marina-warner-FBA).

Tədbir çərçivəsində Bodli Kitabxanasının ilk tərkib hissəsindən biri olan, XV əsrdə yaradılmış İlahiyyat Məktəbində (Divinity School, https://www.bodleian.ox.ac.uk/whats-on/venue-hire/rooms-available#div_school) təntənəli ziyafət verilib. Qeyd edək ki, İlahiyyat Məktəbində tədris məşğələləri və imtahanlarla bərabər, çox sayda mühüm görüşlər, hətta Kral səfərləri də olub. Bu binanın tavanı Avropa Qotik memarlığının ən böyük nailiyyətlərindən biri hesab edilir.

Rəsmi hissədə Riçard Ovensen, həmçinin Oksford Universitetinin kansleri lord Patten Barnes qonaqların qarşısında çıxış ediblər (https://www.ox.ac.uk/about/organisation/university-officers/chancellor?wssl=1).

Bodli Kitabxanasının rəhbəri R.Ovensen rəsmi qəbul zamanı çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib. Özlüyündə çox şeyə dəlalət edən bu kiçik Mərkəzin elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya

sahələrində gərgin işinin nəticəsini təsdiq edir.

Xatırladaq ki, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildən Azərbaycanın, Qafqazın və Orta Asianın zəngin tarixi-mədəni irsinin öyrənilməsinə və onu Qərbin elmi-akademik dairələrində populyarlaşdırmaq məqsədinə xidmət edir (https://www.oxford.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus). 2018-ci il mayın 23-də Klarendon Kollecinə Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardson və professor Nərgiz Paşayeva tərəfindən imzalanmış sazişə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində daimi əsasda onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyətə başlayıb. Bu fakt, heç şübhəsiz, mədəni, elmi və humanitar miqyaslı tarixi əhəmiyyətli hadisədir. Təsəffüf deyil ki, bu hadisəni Azərbaycanda elm, mədəniyyət və təhsil sahəsində “Əsrin kontraktı” adlandırdılar. Elmi Mərkəz yaradıldığı gündən bir sıra mühüm elmi-akademik layihə həyata keçirib. Onların arasında elmi-praktiki konfransları, şərqşünas alim Yevgeniy Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilinə ilk akademik tərcüməsini, Mərkəzin dəstəyi ilə altı tələbənin Oksford Universitetində təhsil almasını, Oksford Universitetinin arxeoloqları tərəfindən Bərdə şəhərində qazıntılar aparılmasını və başqalarını qeyd etmək olar.

2018-ci ilin aprel ayında akademik Nərgiz Paşayevanın Bodli Kitabxanasının rəhbəri Riçard Ovensen ilə kitabxananın əsas binasında keçirilmiş işgüzar görüşündə tərəflər Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi barədə Nərgiz Paşayevanın irəli sürdüyü təklif Britaniya tərəfindən müsbət qəbul edilib və bu, dahi Azərbaycan şair-müfəkkirinin dərin fəlsəfəsində və yaradıcılığında təcəssüm olunan humanist, ümumbəşəri ideyalara verilən daha bir layiqli qiymət olub.

Bodli Kitabxanasının rəhbəri və Oksford Universitetinin kansleri 2018-ci ildə kitabxana üçün xüsusi əhəmiyyət kəsb edən hadisələr arasında dövrünün çox məşhur ingilis şair və dramaturqu, 1913-cü ildə şair-laureat olmuş Robert Seymur Bricesin (1844-1930) https://www.poetryfoundation.org/poets/robert-bridges) arxivinin əldə edilməsini də qeyd edib. Brices ingilis metrikası sahəsində dərin tədqiqatlarla məşğul olub və ingilis şeirinin tonik mənsəyi barədə öz nəzəriyyəsini yaradıb. 2018-ci ilin noyabr ayında Bricesin arxivini, o cümlədən onun yaxın dostu, ingilis şair və katolik keşiş Cerard Menli Hopkinson (1844-1889, https://www.poetryfoundation.org/poets/gerard-manley-hopkins) məktubları və əlyazmalarını, habelə yazıçı və şair Tomas Hardinin (1840-1928), yazıçı və şair Redyard Kiplinqin (1865-1936) və o dövrün bir sıra başqa yazıçı və şairlərinin məktubları Robert Bricesin vərasələri tərəfindən Bodli Kitabxanasına verilib. Bodli Kitabxanasının rəhbəri Riçard Ovensen deyib: “Bricesin arxivinin əhəmiyyəti bundadır ki, o, XIX-XX əsrlərin böyük yazıçılarından şəxsiyyətini anlamaqda və daha yüksək qiymətləndirməkdə bizə kömək edir”.



Təntənəli tədbirin sonunda dünya şöhrətli hindistanlı iqtisadçı və filosof, Şərəf Kavalərləri ordenli, Britaniya Akademiyasının üzvü, 1998-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı, professor Amartiya Sen (https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/) Bodli medalı ilə təltif edilib (https://oxfordliteraryfestival.org/literature-events/2019/april-3/bodley-lecture-and-award-of-bodley-medal). Qeyd edək ki, Bodli medalı ədəbiyyat, mədəniyyət və informasiya mübadiləsi kimi sahələrə verdiyi sanballı fərdi töhfəyə görə, habelə Bodli Kitabxanasını təkcə Oksfordun deyil, bütün dünyanın kitab xəzinəsi hesab edən Ser Tomas Bodlinin ideallarına çatmağa kömək etdiyinə görə Bodli Kitabxanası tərəfindən verilir. Məlumat üçün bildirek ki, Amartiya Sen bəşəriyyətin və insanın inkişafı indeks haqqında BMT-nin illik hesabatlarının konseptual strukturunun ifadə edilməsinə sanballı töhfəsi ilə məşhurdur. Alim “trifahn iqtisadi nəzəriyyəsinə töhfəyə görə” Nobel mükafatına layiq görülüb.

Bodli Kitabxanası (https://www.bodleian.ox.ac.uk/) Oksfordun əsas kitabxanasıdır. Bu kitabxana Avropada ən qədim kitabxana hesab edilmək hüququ uğrunda Vatikan Kitabxanası ilə, ölkəsinin ən iri kitab toplusu titulu uğrunda Britaniya Kitabxanası ilə bəhsə girir. Bodli qrupuna daxil olan bütün kitabxanalarda 13 milyondan çox mətbu nüsxə və digər artefaktlar var.

Kitabxananın kitab fondu XIV əsrdə Vuster Yepiskopu Uilyam Kobenin (1327-ci ildə vəfat edib) vəsiyyətinə əsasən yaradılmış ilk məlum Oksford Kitabxanasından başlanır. Kitabxana Kralıça I Yelizavetanın sarayında çalışmış alim və diplomat Ser Tomas Bodlinin (1545-1613) sayəsində faktiki olaraq xilas edilib və ikinci həyatını qazanıb. 1598-ci ildə Ser Bodlinin səyləri ilə köhnə kitabxana yenidən qurularaq təqribən 2500 kitabdan ibarət kolleksiyasının saxlanması üçün uyğunlaşdırılıb, kitabxanaçı təyin edilib və 1602-ci il noyabrın 8-də kitabxananın açılışı olub. Bodlinin gördüyü işlərin bünunla bitmir. 1610-cu ildə o, ölkədə buraxılan bütün nəşrlərin zəruri nüsxəsini almaq hüququna nail olub. Ser Bodlinin ölümündən sonra da kitabxana fəaliyyətini davam etdirərək, bütün Avropadan alimləri cəlb edən nəşrlər kolleksiyasına çevrilib.

Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti dünyanın aparıcı akademik və ictimai xadimlərinin – alimlərin, məşhur yazıçıların, siyasətçilərin, jurnalistlərin daimi diqqət mərkəzindədir. Həqiqətən çox önəmli bir ki, Mərkəzin yorulmaq bilməyən əməli və funksional fəaliyyəti sayəsində Azərbaycanın mədəni, tarixi və ədəbi irsi qarşısında yeni imkanlar və üfüqlər açılır.

AZƏRTAC

Gömrükçülərdən daha bir uğurlu əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

□ **Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110,4 kiloqram natkötik vasitənin–heroinin qaçqamçalılığının qarşısı alınıb.**

Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İsvəc “yeyinti malları” adı altında yük daşıyan İR vətəndaşı İranzadəh Əli Gholamab-basin idarə etdiyi “VOLVO” markalı yük avtomobili Bileşuvər gömrük postunda

saxlanılıb və “Bely” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqusunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110,4 kiloqram



narkotik vasitə–heroin aşkarlanıb. Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsvəc aparılmasını nəzərə alsaq, 110,4 kiloqram heroinin Avropanın “qara bazar”ında dəyəri, təxminən, 20 milyon manat təşkil edir. Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətə Əlaqələr İdarəsi

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnəməsi

1. Ümumi müddəalar

1.1. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində (bundan sonra – müvafiq sahədə) xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir.

1.2. Mərkəz Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyində fəaliyyət göstərir.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnəməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Mərkəz öz vəzifələrini yerinə yetirərək və hüquqlarını həyata keçirərək dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Mərkəz ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz Nizamnəməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, Komitənin və özünün adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Mərkəz Bakı şəhərində yerləşir.

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Mərkəzin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini təmin etmək, mövcud mexanizmləri təkmilləşdirmək və bu sahəni inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətini artırmaq, habelə həmin xidmətlərin şəhərsalma və tikinti fəaliyyəti subyektləri üçün əlçatanlığını və əlverişliliyini təmin etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.2.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.2.3. müvafiq sahədə xidmətlər göstərmək;

2.2.4. müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilini həyata keçirmək.

3. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnəmə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Komitənin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Komitəyə, cinayət əlamətləri olduqda isə, həmçinin aidiyyəti üzrə məlumat vermək;

3.1.4. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.5. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikası-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkilı sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.6. Mərkəzin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbir görmək;

3.1.7. kargüzərliyi və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbir görmək;

3.1.8. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.9. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.10. dövlət və kommersiya sirlinin, habelə məxfilik rejiminin qorunması üçün tədbir görmək;

3.1.11. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.12. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbir görmək;

3.1.13. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin təbiiqini təmin etmək;

3.1.14. müvafiq sahədə peşəkar

mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.15. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayrarkən (məlumatlandırma icraatı qaydasında) yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy vermək;

3.1.16. Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək;

3.1.17. Komitənin tapşırığı əsasında, sifarişçinin tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin təyinatı göstərilməklə icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) əks etdirən yazılı məlumat hazırlamaq;

3.1.18. Komitənin tapşırığı əsasında, müəyyən olunmuş qaydada müfəssəl plan olmadıqı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin, onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olub-olmaması barədə rəy hazırlamaq;

3.1.19. Komitənin tapşırığı əsasında, tikinti layihələrinin, o cümlədən Bakı şəhərinin inzibati ərazisində tikintisi, quraşdırılması planlaşdırılan (tikintisinə icazə tələb olunan) reklam qurğularının şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy hazırlamaq;

3.1.20. Komitənin tapşırığı əsasında, tikinti obyektinin istismarına icazə verilməsi, habelə veriliş tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərar verilməsi üçün təqdim olunmuş sənədləri təhlil etmək;

3.1.21. Komitənin tapşırığı əsasında adablaşdırma barədə qərarın təsdiq edilməsi üçün təqdim olunan sənədləri təhlil etmək;

3.1.22. Bakı şəhərinin inzibati ərazisində səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq;

3.1.23. yeraltı kommunikasiyaların yerləşdirilməsi planları və tikinti-şəhərsalma fəaliyyəti ilə bağlı arxiv sənədlərinin arxiv məlumatlarını, həmin sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmək;

3.1.24. bu Nizamnəmə ilə Mərkəzə həvalə edilmiş hüquq və vəzifələrin icrası ilə bağlı hesabatlrı və illik iş planını Komitəyə təqdim etmək;

3.1.25. Azərbaycan Respublikası Prezidentinin və Komitənin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Bu Nizamnəmə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın sərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.3. beynəlxalq təcrübənin təbiiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.9. əməkdaşlarını tövkliflərinə

ve digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı nəzərdə tutulduğu halda təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.11. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.12. sifariş əsasında tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər göstərmək;

3.2.13. tikinti obyektinin sifarişçisinin müraciəti əsasında yaşayış və qeyri-yaşayış binalarının layihə-smeta sənədlərini hazırlamaq;

3.2.14. sifariş əsasında bədii və tərtibat-dizayn işləri görmək;

3.2.15. memarlıq və inşaat sahəsində elmi tədqiqat işləri aparmaq, həmçinin həmin məsələlər üzrə məsləhət və təkliflər vermək;

3.2.16. Komitənin tapşırığı əsasında müvafiq sahə üzrə məsələlərlə əlaqədar mütəxəssis rəyi vermək;

3.2.17. Mərkəzin ehtiyacları üçün işlər görülməsi, xidmətlər göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə ehtiyacların ödənilməsi üçün layihə və elmi tədqiqat işləri aparılması məqsədilə qanunla müəyyən edilmiş qaydada tenderlər (müسابiqələr) keçirmək və müqavilələr bağlamaq;

3.2.18. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Komitəyə təkliflər vermək;

3.2.19. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Mərkəzin idarə olunması

4.1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Mərkəzə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: Komitənin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını sədrin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Mərkəzin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Komitəyə təkliflər verir və sənədlər təqdim edir;

4.5.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Komitəyə təqdim edir;

4.5.4. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri Komitəyə təqdim edir;

4.5.5. bu Nizamnəmənin 3.1.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin və onun qurumlarının strukturunu, ştat cədvəlini və ayrılış büdcə təxsisatı daxilində xərclər smetasını hazırlayaraq təsdiq üçün Komitəyə təqdim edir, Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərin əməkhaqqına əlavənin ödənilməsinə nəzərdə tutan həvəsləndirmə sisteminin müəyyənlişdirilməsinə dair Komitəyə təkliflər təqdim edir;

4.5.8. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə onun idarə, filial və nümayəndəliklərinin əsasnamələrini hazırlayır və təsdiq olunması üçün Komitəyə təqdim edir;

4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasını qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.5.10. Komitənin razılığı ilə Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onların iştirakı barədə, həmçinin Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.5.11. Komitənin razılığı ilə Mərkəzin xalis aktivlərinin dəyərini 25 faizdən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.12. aidiyyəti şəxsle dəyəri Mərkəzin aktivlərinin 5 faizədekı hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.5.13. Mərkəzin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.5.14. müvafiq sahədə göstərilən xidmətlərin haqlarının məbləği və bu haqların ödənilmə qaydası ilə bağlı Komitəyə təkliflər verir;

4.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.5.16. cari və operativ məsələlər barədə Komitəni məlumatlandırır.

4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya digər üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. İclaslar müvafiq qaydada protokollaşdırılır və müzakirəyə çıxarılmış məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər iştirakçı bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvəmə zamanı iştirakçıların bitərəf qalmasına icazə verilmir.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Mərkəzin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir;

4.7.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin

digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.6. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.7. Komitənin razılığı ilə Mərkəzin idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

4.7.9. bu Nizamnəmənin 4.7.7-ci və 4.7.8-ci yarımbəndləri nəzərə alınmaqla, Mərkəzin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərinə isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edir;

4.7.10. Mərkəzin əmlakından bu Nizamnəmədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.12. bu Nizamnəmə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirlinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.7.14. Mərkəzin fəaliyyət istiqamətləri üzrə məşvəratçı komitələr və işçi qruplar yaradır;

4.7.15. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.7.16. Mərkəzdə kargüzərliq və arxiv işinin aparılmasını təmin edir;

4.7.17. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

4.7.18. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;

4.7.19. Komitənin tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;

4.7.20. Mərkəzin fəaliyyəti ilə bağlı illik maliyyə hesabatlarını Komitəyə təqdim edir;

4.7.21. Komitə rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin halində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;

4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərdən və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Mərkəzin nizamnəmə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnəmə fondu Mərkəzin mülikiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyəridən təşkil olunur və ilkin olaraq 1 (bir) milyon manat təşkil edir.

5.2. Mərkəzin əmlakı nizamnəmə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız

Nizamnəməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.5. Mərkəz “Dövlət rüsumu haqqında”

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edilən hallarda digər ödənişlər tutur.

5.6. Mərkəzin tutduğu dövlət rüsumunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hissəsi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür.

5.7. Mərkəzin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir. Həmin xidmətlərin qiymətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti (siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xidmətlərə münasibətdə) və Komitə (sifariş əsasında göstərilən və qanunla alınması məcburi xarakter daşımayan digər xidmətlərə münasibətdə) müəyyən edir.

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Komitə həyata keçirir.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Komitəyə təqdim edilir.

7. Mərkəzdə uçot və hesabat

7.

Baş nazir Novruz Məmmədov parlamentdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sistemli və təhlili yanaşaraq hökumətin keçən ilki fəaliyyətini geniş şərh edib. Hesabatdan belə qənaət əldə edilir ki, ötən il hökumət öz fəaliyyətini ölkənin strateji inkişaf kursuna uyğun aparıb. Bunun fonunda Prezidentin qarşısına qoyduğu vəzifələri tam olaraq həyata keçirməyə çalışıb. Baş nazirin məruzəsinin analizi göstərir ki, Azərbaycan 2018-ci ildə mühüm uğurlar qazanıb.

İctimai-siyasi və sosial-iqtisadi həyat: Baş nazirin müasir yanaşması

Ekspertlər Azərbaycan hökumətinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı maraqla gözləyirdilər. Hem yeni Baş nazirin Milli Məclisdəki məruzəsi, həm də ötən il Azərbaycanın əldə etdiyi nailiyyətlərin konkret rəqəmlərdə ifadəsi maraqlıdır. Öncədən deyək ki, bu sanballı hesabatda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursun ümumi ruhu ilə yanaşı, reallaşan proqramların analizi və konkret nəticələr lakonik və dəqiq ifadə edilib.

Baş nazir Novruz Məmmədov ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatını bir-biri ilə sıx bağlılıqda təqdim etməklə hesabat ilində məsələyə sistemli yanaşmanın mövcud olduğunu nümayiş etdirib. Novruz Məmmədov məruzəsində bu bağlılıqda vurğulayıb: "2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Ötən il Şərqlə ilki demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimi edərək,

İlham Əliyevə yenidən dövlət başçısı seçmişdir. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyinə dəstəkləndirən növbəti dəfə nümayiş etdirmişdir. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirmiş, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir".

Bizcə, bu fikirlərdə hökumətin öz fəaliyyətinə məsuliyyəti və hərtərəfli yanaşması yığcam şəkildə ifadə edilib. Bu yanaşmanın mənbəyini isə Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin məzmunu təşkil edir. Baş nazir ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında açar rolunu oynayan hadisələri dəqiq ifadə edib. İlk olaraq, Baş nazir ölkənin ictimai-siyasi həyatında əsas hadisələr kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini və prezident seçkilərini göstərərək 2018-ci ildə dövlətçilik ənənəsi ilə müasir idarəetmə arasında məntəqi bağlılığı ifadə edib. Keçən il AXC-nin 100 illiyi təntənə ilə qeyd edən xalqımız, eyni əminlik, sədaqət və iradə ilə İlham Əliyevə səs verdi. Yeni Azərbaycan xalqı 2018-ci ildə bir daha tarixi seçimini hansı meyarlar əsasında etdiyini

Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri



bütün dünyaya göstərdi. Bu məqam 2018-ci ildə ictimai-siyasi və sosial-iqtisadi uğurların təməlinə durur.

Baş nazir dövlət başçısının Azərbaycan hökumətinin yeni tərkibini müəyyənləşdirməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Konkret ifadə etsək, Azərbaycanda bütün sahələrdə fəaliyyət tam olaraq hüquqi təmələ dayanır. Prezident İlham Əliyev nəzərdə tutduğu proqramları reallaşdırma biləcək hökuməti formalaşdırmağa nail olub. Məruzənin sonrakı hissələrində bu cür yanaşmanın verdiyi töhfələr konkret faktlarla və sistemli olaraq təqdim edilir. Bunun üçün Nazirlər Kabinetinin öz fəaliyyətini Prezidentin müəyyən etdiyi strateji vəzifələr və hədəflər əsasında qurduğu ifadə edilib. Məsələnin başqa vacib aspekti "...yeni dövrün çağırışlarına cavab verən pragmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxma-

yaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradılması" ilə bağlıdır. Burada Baş nazir ölkənin daxili və xarici siyasəti arasında sıx bağlılığın 2018-ci ildə də xüsusi məzmununda davam etdiyini önə çəkib. Müasir demokratik idarəetmə baxımından bu, heç şübhəsiz, mühüm müddəadır.

Bu baxımdan Novruz Məmmədovun hesabat ilində Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara, ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Məsələnin başqa vacib aspekti "...yeni dövrün çağırışlarına cavab verən pragmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxma-

şəs tərkib hissələrindən biri kimi" qiymətləndirməsi çox əhəmiyyətlidir.

Prezidentin qarşısına qoyduğu vəzifələr və hökumətin fəallığı: faktların dili ilə

Novruz Məmmədov 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışının, Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirilməsinin, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin enerji təhlükəsizliyi, geosiyasi, geoiktisadi baxımdan əhəmiyyətini vurğulamaqda tam haqlıdır. Çünki bu faktlar həm geosiyasi dinamika Azərbaycanın fəallığını, həm də ölkənin regional əməkdaşlıqda tam səmimiyyətini əks etdirir.

Dövlət başçısının reallaşdırdığı bu cür əhəmiyyətli siyasətə

Nazirlər Kabineti də imkanları daxilində ciddi dəstək verib və qarşısına qoyulan vəzifələri öhdəsindən gəlməyə çalışıb. Bu fəaliyyətə ən düzgün və obyektiv qiyməti Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındakı nitqində verib. Dövlət başçısı "hökumətin fəaliyyətini dərinlən və hərtərəfli təhlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirmişdir".

Baş nazir bunları konkret faktlar əsasında göstərib. Məsələn, 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. O cümlədən qeyri-neft sektorunda artım 1,8 faiz olub. "Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb". Novruz Məmmədov bu bağlılıqda xüsusi vurğulayıb ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin 69,7 faizini daxili sarmayələr təşkil edib. Bu, gənc müstəqil dövlət üçün ciddi uğurdur. Konkret olaraq o deməkdir ki, Azərbaycan artıq daxili potensial hesabına inkişaf prosesini daha da gücləndirib. Bu, Cənubi Qafqaz üçün bir nümunədir.

Bundan başqa, 2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olub. Bunun fonunda əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları isə artaraq 45 milyard ABŞ dolları olub. "Ötən il icmal büdcənin gəlirləri 31,4 milyard manat, xərcləri isə 26,3 milyard manat olmuş və ümumi daxili məhsula nisbətə 6,4 faiz büdcə artıqlığı (profisit) əldə edilmişdir".

Baş nazir daha sonra bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci ilə müqayisədə 7,6 faiz çoxdur". Bu, Azərbaycanın sosialyönümlü bir dövlət olduğunu təsdiq edən çox maraqlı və aktual qənaətdir. Təsəffü deyildir ki, Azərbaycanın inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Bu baxımdan Baş nazirin konkret faktlarla cəmiyyətin aztəminatlı kəsinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları göstərməsi təqdirəlayiq sayılmalıdır.

Bu kontekstdə Novruz Məmmədov qeyd edib ki, əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını əhatə edib. "Pensiyaçılar orta aylıq məbləği ötən ilə müqayisədə 6,2 faiz, yaşa görə pensiyaçının orta aylıq məbləği isə 6,7 faiz artmışdır". Xüsusi proqramın həyata keçirilməsi ilə 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyəti yüksəldilib. İl ərzində əlillərə və şəhid ailələrinə dövlət qayğısı daha da artıb. Müxtəlif sosialyönümlü proqramlar uğurla həyata keçirilib.

Novruz Məmmədov məruzəsində bütövlükdə cəmiyyətin hər bir sferasını əhatə edən proqramların verdiyi konkret nəticələri

ifadə edib. Buraya enerji layihələri, nəqliyyat marşrutları, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və s. sahələr daxildir. Onların reallaşması Azərbaycanın milli təhlükəsizliyini təmin etməkdə ciddi rol oynayıb. Bu baxımdan sahibkarların fəaliyyətinin hüquqi bazasının daha da təkmilləşdirilməsi və biznes mühitinin keyfi yaxşılaşdırılması da böyük əhəmiyyət kəsb edir.

Baş nazir xüsusi vurğulayıb ki, "2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi həyətində döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılmışdır". Bu faktlar ölkənin müdafiə qüdrətinin 2018-ci ildə daha da artıdığını əyani olaraq təsdiq edir.

Nəhayət, Baş nazir 2018-ci ildə hökumətin fəaliyyət proqramının əsasını konkret ifadə edib. Novruz Məmmədov vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı konseptual xarakterli çıxışında müəyyən etdiyi vəzifələr hökumət özünün fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvələrini və imkanlarını bu tapşırıqların icrasına səfərbər etmişdir". Buradan məntiqi bir nəticə alınır: 2018-ci ildə Azərbaycan hökumətinin əldə etdiyi nəticələr Prezidentin tapşırıq və göstərişlərinin səmərəli icrası sayəsində mümkün olmuşdur. Hökumət dövlət başçısının apardığı siyasəti və həyata keçirdiyi proqramları var gücü ilə dəstəkləyir. Və bu proses daha da güclənəcək!

Newtimes.az

İki aya 7,6 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar – fevral aylarında 7,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 71,7 faizi mədənçixarma sektorunda, 22,7 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçixarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalmış, əmtəəlik qaz hasilatı isə 34,3 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı



85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əcəqəçilik məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 4,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9 faiz, hazır metal məmulatlarının istehsalı 12,4 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1 faiz artmışdır.

Samirə ƏLİYeva, "Xalq qəzeti"

Yaz fəslə Azərbaycana martın 21-də daxil olacaq

2019-cu ildə yaz fəslə Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəslə başlayacaq.

Samirə ƏLİYeva, "Xalq qəzeti"

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar–fevral aylarında Azərbaycan dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.



Gələnlərin 29,8 faizi Gürcüstan, 27,6 faizi Rusiya Federasiyası, 12 faizi Türkiyə, 5,8 faizi İran, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Pakistan, 1,4 faizi İraq, 14,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.

Ölkəməiz yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə),

Macarıstan (47,7 faiz), Çin (32,7 faiz), Yaponiya (32,3 faiz), Oman (24,4 faiz), Cənubi Koreya (23,8 faiz), Gürcüstan (23,7 faiz) və Polşa (21,3 faiz) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar–fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9 faiz azalaraq 121,9 min nəfər olmuşdur.

Xarici ölkələrə gedən Azərbaycan Respublikası

Gürcüstana, 18,4 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 7 faizi isə digər ölkələrə səfər etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz, Rusiya Federasiyasına gələnlərin sayı 7,3 faiz, Gürcüstana gələnlərin sayı 7 faiz, Türkiyəyə gələnlərin sayı isə 1,9 faiz artmışdır.

"Xalq qəzeti"

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar–fevral aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.

Əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin səracamında 6 milyard 952 milyon manat vəsait qalıb.



Beto O'Rourke ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

Ötən həftə ABŞ prezidenti postuna iddia edən tanınmış demokratların sırasına Texasdan olan sabiq konqresmen Beto O'Rourke da qoşulub.

AZƏRTAC xəbər verir ki, Beto O'Rourke özünün prezident kampaniyasının ilk günü ərzində 6,1 milyon dollardan artıq vəsait topladığını bəyan edib. Bu, bütün demokrat-iddiaçılar arasında rekord məbləğə iyanədir. O bildirib ki, cəmi 24 saat ərzində amerikalılar bütün ölkə üzrə bir yerə toplaşaraq, prezident seçkiləri üçün kütləvi kampaniyanın keçirilməsinin mümkün olduğunu sübut ediblər. Bununla yanaşı, konqresmenin qeyd etdiyi kimi, o, iyanəni ABŞ-in sadə vətəndaşlarından alıb və bu işdə maraqlı olan müxtəlif böyük donordardan, korporasiya və şirkətlərdən təminat toplayan, həmin vəsaiti seçkiqabağı kampaniyalarda müvafiq siyasətçilərə təqdim edən Siyasi Fəaliyyət Komitəsinin iyanələrindən imtina edib.

Beto O'Rourke bildirib ki, o, 2020-ci ildə ABŞ prezidenti postuna seçkilərdə iştirak etmək niyyəti barədə bəyan etdiyi günün sabahı – bazar ertəsi 6136763 dolları onlayn-ödəmə şəklində alıb. Bu məbləğ həttə Berni Sandersin də rekordunu yeniləyib. O'Rourke özünün kampaniyası çərçivəsində artıq Miçigan, Viskonsin, Ohayo və Pensilvaniya seçkiləri ilə görüşlərdə iştirak edib.



"Azərenerji" və "Azərişiq" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar "Azərenerji" və "Azərişiq" ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

"Azərişiq" ASC-dən verilən məlumata görə, bu məqsədlə enerji sistemin dayanıqlığı və etibarlılığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qazaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərenerji" və "Azərişiq" ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda, sistem əhəmiyyətli stansiyası və yarımqəzənlərə birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və aşağı gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanması təmin edilib.

"Xalq qəzeti"

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 106	Bakı şəhəri, 18 mart 2019-cu il
“Mallların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiq və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli	Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: “Mallların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları” təsdiq edilsin (əlavə olunur). <i>Novruz MƏMMƏDOV</i> <i>Azərbaycan Respublikasının Baş naziri</i>

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 107	Bakı şəhəri, 18 mart 2019-cu il
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiq və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli	Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətlən-dirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). <i>Novruz MƏMMƏDOV</i> <i>Azərbaycan Respublikasının Baş naziri</i>

Qeyd: Qərarlara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 108	Bakı şəhəri, 18 mart 2019-cu il
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturu-na daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarında dəyişiklik edilməsi barədə “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik	Toplusu, 2010, № 11, maddə 1055; 2013, № 1, maddə 75; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 651; 2018, № 3, maddə 580, № 10, maddələr 2142, 2167) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na aşağıdakı məzmununda onuncu abzas əlavə edilsin: “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi”. <i>Novruz MƏMMƏDOV</i> <i>Azərbaycan Respublikasının Baş naziri</i>

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 109	Bakı şəhəri, 18 mart 2019-cu il
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi layihəsi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti qarşısında	qoyulmuş məqsədlərə nail olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinə qənaət olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti ləğv edilsin. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 110	Bakı şəhəri, 18 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında	

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 814 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “və 193.4-cü” sözləri “193.4-cü və 194-cü” sözləri ilə əvəz edilsin və həmin hissəyə “müdafiəçiləri” sözündən sonra “(vəkilə)” sözü əlavə edilsin;
- 1.2. 4-cü hissəyə “müdafiəçəinin” sözündən sonra “(vəkilin)” sözü əlavə edilsin.
2. “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli

Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı dəyişikliklər edilsin:

- 2.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 14.3.0-ci və 14.3.2-ci yarımbəndlərinə “göstərilməsi,” sözündən

kası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 442 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188; 2008, № 1,

maddə 46; 2009, № 10, maddə 853; 2016, № 4, maddə 780; 2018, № 7 (II kitab), maddə 1625; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 14 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 112	Bakı şəhəri, 18 mart 2019-cu il
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarında dəyişiklik edilməsi barədə “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1380-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 880 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10	

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 113	Bakı şəhəri, 18 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 2005-ci il 31 mart tarixli 58 nömrəli və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında	

“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 8.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 263; 2007, № 2, maddə 192; 2010, № 3 maddə 257, № 8, maddə 755, № 12, maddə 1128; 2015, № 10, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1. Adında və 1-ci hissəsində “və texnoloji avadanlıqların” sözləri “, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının” sözləri ilə əvəz edilsin;
- 1.2. həmin Qərarla təsdiq edilmiş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 114	Bakı şəhəri, 18 mart 2019-cu il
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli Qərarının ləğv edilməsi barədə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 8.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:	

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 115	Bakı şəhəri, 19 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabət blanklarının tərtibi və tətbiqi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662; 2005, № 2, maddə 134; 2006, № 3, maddə 299; 2009, № 2, maddə 157, № 10, maddə 853; 2012, № 3, maddə 252; 2014, № 6, maddə 747, № 8, maddə 1023; 2016, № 5, maddə 962, № 10, maddə 1709; 2017, № 3, maddə 487, № 11, maddə 2141; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21	yanvar tarixli 11 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabət blanklarının tərtibi və tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1.2-ci və 1.6-cı bəndlərə “Mərkəzləşdirilmiş İnformasiya Sisteminin,” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sənişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin,” sözləri əlavə edilsin. 1.5-ci bənddə “və “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemini” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sənişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sistemi-nin” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 116	Bakı şəhəri, 19 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3	may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 64 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin 6.1-ci bəndində “1.500.000 (bir milyon beş yüz min)” rəqəmləri və sözləri “2.040.124 (iki milyon qırx min yüz iyirmi dörd)” rəqəmləri və sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 117	Bakı şəhəri, 19 mart 2019-cu il
“Nəzarət markalarının alınması-na görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 415 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respubli-	və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 415 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respubli-

kasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 889) ilə təsdiq edilmiş “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın 2.1-ci (hər iki halda), 2.2-ci (hər iki halda), 2.3-cü, 3.2-ci və 3.4-cü bəndlərində ismin müvafiq hallarında “Maliyyə Nazirliyi” sözləri ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı minlərlə ailəyə sevinc bəxş etdi



G. Baxşəliyeva bildirib ki, həyatın keçməkeşli yollarında nə vaxtsa bədnam, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv edildilər: "Qədim yunan filosofu Sokrat "İnsanlıq nədir" sualına "Əfv etməyi bacarmaqdır" cavabını verib. Bu mənada Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətdən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur. Çox istərdim ki, məhz bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər hansı narazılıqlar, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsiimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya – azərbaycançılıq ətrafında sıx birləşsin".

Deputat vurğulayıb ki, milli mənaiflər və dövlətçilik maraqları hər şeydən üstün tutulmalıdır: "Bu, çağdaş Azərbaycanımız üçün həyati əhəmiyyət daşıyan məsələdir. Milli birlik və ictimai-siyasi sabitlik hər vaxt qorunmalıdır. Yol vermək olmaz ki, hər hansı narazılıqlar və ya şəxsi ambisiyalar cəmiyyətimizi parçalasın, bundan da xalqımızı və ölkəmizi gözü götürməyən

Əfv sərəncamı humanizm prinsiplərinə söykənən siyasətin tərkib hissəsidir

Prezident İlham Əliyev cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv sərəncamını imzalamaqla yüzlərlə ailəyə, minlərlə insana hədsiz sevinc bağışladı. Bunu Milli Məclisin deputatı, AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

qüvvələr istifadə etsin, hər hansı məsələdə biza təzyiq etsin, mövqeyimizi beynəlxalq aləmdə zəiflətsin. Vahid xalq olaraq hamımızın qarşısında olduqca ağır problem dayanır – ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin qorunub yaşadılması, ölkəmizin hərtərəfli inkişafı. Fərd olaraq bir-birimizə düşmən kəsilmək, sosial şəbəkələrdə olmanın təhqir və böhtan yağdırmaq, beynəlxalq təşkilatlara donoslar yazmaq nəyə və kimə lazımdır?"

Akademik əlavə edib ki, bu qarşıdurma yalnız düşmən dəyirmanına su tökü, bizi bir xalq və ölkə olaraq zəiflədir: "Hesab edirəm ki, bu gün tarixi şəraitin özü, xalqımızın üzləndiyi ciddi sınaqlar "nə etməli?" sualının cavabını bizə diktə edir. Bu cavab isə Azərbaycanın müstəqilliyini möhkəmlətməkdən, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdan, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı sivil dünyanın ayrılmaz hissəsinə çevirməkdən ibarətdir. Əgər biz ümummilli mənaifeni ən ümdə vəzifəmiz hesab ediriksə, siyasi ethtirasların cəmiyyəti parçalmasına imkan verməməliyik. Odur ki, vahid xalq olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliyə doğru getməliyik".

G. Baxşəliyeva qeyd edib ki, dövlətimizin başçısı bu əfv sərəncamı ilə hər bir vətəndaşımızın prezidenti

olduğunu, ölkəmizin insan hüquq və azadlıqları prinsiplərinə sadıqlığını və bu sahədə işlərin müxtəlif islahatlar vasitəsilə daim təkmilləşdiyini bir daha sübut etdi: "Əlbəttə, bu, ölkə başçısı cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyiniz kimi, demək olar, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquq-pozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqədar olaraq, bir qrup insan cənab Prezidentimizin humanizm və mərhəmətindən irəli gələn əfv sərəncamı ilə cəza çəkməkdən azad olunur. Azad olunanlar buna görə Prezident İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıq bildirirlər".

Deputat bildirib ki, bu gün dünyada ölkəmizi istəməyən və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi qüvvələr bütün bu kimi addımlara kölgə salmaq istəyirlər: "Lakin ölkəmiz, dövlətçiliyimizi qorumaq naminə xalqımız həmişə dövlətimiz və Prezidentinin yanında olduğunu sübut edib".

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda demokratikləşmə ilə bərabər, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin də təməli qoyulub. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu prinsiplər yüksək səviyyədə reallaşdırılıb. Son 16 ildə möhtərəm Prezidentin əfvətmə institutunun çəvik və işlək mexanizmi əsasında fəaliyyətini gerçəkləşdirməsi, mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşatması bunun bariz ifadəsidir.



əməlindən peşmançılıq hissi keçirən yüzlərlə məhkumun əvlə bağlı müraciətinə diqqətlə yanaşması, onları əfv edərək azad cəmiyyətə və normal həyata qayıtmaları üçün şərait yaratması da cənab İlham Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən irəli gəlir.

Bütün bunlar barədə çox danışmaq olar. Sadəcə onu bildirmək ki, Azərbaycan Prezidenti tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz ərəfəsində dövlətimiz tərəfindən atılan sosial-yönümlü addımlar, xalqın rifahı üçün verilən qərar və sərəncamlar, həmçinin əfv fərmanı hər bir azərbaycanlı ailəsinin bayram sevincini, bayram ovqatını daha da artırır, xalqa əsl bayram ovqatı yaşadıb. Eyni zamanda, respublikamızın humanizm prinsipləri əsasında dinamik inkişaf yolu seçdiyini bir daha dünyaya nümayiş etdirir.

Prezidentin sonuncu sərəncamı ilə əfv olunanlar inanıram ki, dövlətin onlara etimadını doğruldacaq, azadlığın qədrini qiymətləndirəcək, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verəcəklər.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, professor,
yazıçı-dramaturq

Mərhəmət və insanpərvərlik nümunəsi

Xatırladım ki, törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı tərəfindən 1995-ci ildən indiyədək müvafiq fərman və sərəncamlarla 8 minə yaxın, qəbul olunmuş amnistiya aktları ilə 30 minə yaxın şəxs azadlığa buraxılıb. Əfv edilənlər sırasında dövlət cinayətlərə, dövlət və xalqın maraqlarına zidd əməllərə görə həbs olunanlar da az olmayıb.

Burada onu da qeyd etmək istərdim ki, hələ 2007-ci ildə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da ulu öndərin əsasında qoyduğu humanizm ənənələrinin davamıdır.

minin əyani təcəssümü idi. Ulu öndərin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən həmin amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanmışdı.

Yeri gəlmişkən, cənab Prezident cəmiyyətdə hər zaman barışın tərəfdarı olub, problemlərini dialoq müstəvisində həllini diqqət mərkəzində saxlayıb, xalqa iqtidar arasında birliyi möhkəmləndirməyə, xalqla bir yerdə olmağa, onun maraqlarını ifadə etməyə, çətinlikləri aradan qaldırmağa üstünlük verib. Bütün bunlarla bərabər, hər bir vəzifəli şəxsəndən vətəndaşların müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasını tələb edib. Bu sahədə ölkə rəhbəri özü onlara nümunə göstərərək, paytaxt Bakıda, regionlarda insanlarla sıx ünsiyyət qurub, onların dər-dərliklə diqqətə maraqlanıb, eyni zamanda, dövlət orqanlarından xidmətlərin keyfiyyətinin artırılmasını mühüm vəzifə kimi qarşıya qoyub. Bax, cinayət törədən, sonradan isə

Əfv etmək, bağışlamaq yüksək mənəvi dəyərdir

□ **2019-cu il başlayanndan ölkə vətəndaşlarının bütün təbəqələrini əhatə edən sərəncamların imzalanması Azərbaycan Prezidentinə ümumxalq məhəbbətini daha da artırır. Maddi rifahı yüksəldilən insanlar martın 16-da dövlət başçısının daha bir humanist addımını alqışladılar. İndi hər evdə – keçmişdə məhkumu olan da, olmayan da bu insanlıq naminə atılan bəşəri addımın ailələrə gətirdiyi sevincdən danışır. Milli Məclisin deputatı Qənirə Paşayeva Prezidentin imzaladığı bu humanist sərəncamla bağlı ürək sözlərini belə açıqladı:**

– Dövlətimizin başçısı İlham Əliyevə imzaladığı əfv sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyini bir daha göstərdi. Bu sərəncamla başqa cür yaşama ortaya qoyanlar isə təəssüf ki, əfv edib bağışlamağı bacarmağın güclü insanlara xas olduğunu anlamırlar.

Prezident İlham Əliyev güclü liderdir, əsl dövlət adamıdır. Çünki bağışlamaqla cəmiyyətdə müsbət ab-havanı artırır. Və bunu özü istədiyi

üçün, ürəkdən edir. Çünki millətin sevir. Cəmiyyətimiz bu sərəncamı çox yüksək qiymətləndirir. Şənbə günü xalqımız Azərbaycan Prezidentinin daha bir humanist addımına şahidlik etdi. Dövlət başçısının qədim milli bayramımız olan Novruz ərəfəsində imzaladığı sərəncamla neçə uşağın ata həsrətinə, valideynin övlad ayrılığına son qoyuldu. Novruzun gəlişi ilə təbiət oyandırdı kimi, məhkum həsrətlərinin ürəklərində də doğmalıqdan doğan məhrəmlik hissi yarandı. Onlar indi öz həyat – bacalarına boy göstərəcək, dəmir barmaqlıqlar



arxasına bir daha qayıtmamaq üçün oyanmış vicdanlarının səsinə qulaq asacaqlar. Səhvi hamı edib. Amma gərək ele səhv edənsən ki, onun əzabını doğmaların çəkməyə.

Yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş edən əfv sərəncamı ilə 431 nəfər azadlığa qovuşdu. Keçmiş

məhkumlardan da çox ailə üzvlərinin sevincini görmək, duymaq, onların dövlət başçısına minnətdarlıqlarını eşitmək nə qədər xoşdur. Atanın "özümən çox nəvəmin sevincinə sevinirəm ki, atasına qovuşdu", – deyən də var, "Allah bütün bağlı qapıları açsın, necə ki, bizim qapımız açıldı", – deyər Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya alqış edən də.

Bayram ərəfəsində insanları sevincdirməkdən gözəl nə ola bilər? Bu, humanizm və mərhəmət, insanlıq və ləyaqətin təzahürüdür. Növbəti humanist addım ilə gözəl nümunə qoyuldu, dövlət başçısına bir daha minnətdarlığımı bildirir, əziz milli bayramımız olan Novruzun gəlişi münasibətilə möhtərəm Prezidentimizi təbrik edir, özünə və ailə üzvlərinə cansağlığı arzu edirəm!

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

Əfv sərəncamı milli həmrəyliyi DAHA DA GÜCLƏNDİRƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 16-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində növbəti əfv imza atmaqla, yüzlərlə ailəni sevincdirməsi dərin razılıq hissi doğurub. Bu barədə söz düşəndə Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Arif Məhədov dedi:

– Mən dövlətimizin başçısı cənab İlham Əliyevin 431 nəfərin əfv olunması ilə bağlı sərəncam imzalaması haqqında xəbəri eşidəndə, təbii ki, çox sevindim. Hesab edirəm ki, möhtərəm Prezidentimiz bununla da humanizm prinsiplərinə sadıq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Bəllidir ki, ölkə Prezidentinin dövlətçilik fəaliyyətinin fəlsəfəsini hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı, həssas münasibət təşkil edir. Xatırlatmaq yerinə düşər ki, xalqımızın parlaq gələcəyinə xidmət edən bu müdrik siyasətin bünövrəsini müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Xoşbəxtlikdən, bu siyasi kurs bu gün ölkəmizdə böyük uğurla davam etdirilir.

Bir məqamı da vurğulamaq istərdim. Son illər Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə, cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Bəli,



Azərbaycan dövləti sivil, demokratik dəyərlərə sadıqdır.

Bizim uğurlarımız xalqa iqtidarın sarsılmaz vəhdəti, qarşılıqlı inam və etimad sayəsində mümkündür. Azərbaycan cəmiyyətində milli həmrəylik hökm sürür. Düşünürəm ki, möhtərəm Prezidentimizin əfv sərəncamı cəmiyyətdə milli həmrəyliyi daha da gücləndirəcək.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,"Xalq qəzeti"



İnsan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindəndir

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı beynəlxalq aləmdə də geniş əks-səda yaradıb. Avropa İttifaqı artıq bununla bağlı rəsmi münasibətini açıqlayıb. Bu barədə qurumun xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibi bəyanat yayıb. Bildirilir ki, Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı ilə əlaqədar aralarında siyasi partiya, qeyri-hökumət təşkilatları üzvləri, blogger və jurnalistlərin də olduğu 400-dən çox məhbüsü əfv etməsini alqışlayıb. Bəyanatda qeyd edilir ki, Avropa İttifaqı insan haqları sahəsində əlaqələri inkişaf etdirmək üçün Azərbaycanla işləməyə davam edəcək.

bunu bir daha təsdiqlədi. Beynəlxalq təşkilatların da diqqət mərkəzində olan sonuncu sərəncam "siyasi məhbus"ların azadlığa qovuşması baxımından

diqqəti daha çox cəlb edib. Ç.Qənizadə qeyd etdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlət

başçısının xüsusi önəm verdiyi məsələlərdəndir. Hər il iki və ya üç dəfə imzalanan əfv sərəncamları minlərlə ailəyə ikiqat bayram ovqatı bəxş edir: "Axi, əfv sərəncamları, adətən, bayram ərəflərində imzalanır. Bu, azadlığa qovuşanların ailələrinə, yaxınlarına, qohumlarına ən qiymətli bayram hədiyyəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 16 ildə 34 əfv sərəncamı imzalaması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından çox böyük nailiyyətdir. Bir hüquq müdafiəçisi kimi, əminliklə deyirəm ki, dünyanın heç bir ölkəsinin başçısı insan hüquqlarının müdafiəsi istiqamətində

belə qətiyyətli qərarlar qəbul etməyib. Bunu tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, hüquq müdafiəçiləri də etiraf edirlər".

Hüquq müdafiəçisi dedi ki, Prezident İlham Əliyev artıq beynəlxalq aləmdə ədalətli rəhbər, humanizm və insanpərvərlik ideyalarının daşıyıcısı olan dövlət başçısı imicini qazanıb. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu açıq şəkildə etiraf edirlər.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Dövlətin insan hüquqlarına verdiyi önəmin göstəricisi

Ombudsmanın vəsatəti əsasında indiyədək icra olunan əfv sərəncamları ilə, ümumilikdə, 692 məhkum əfv olunub. Sevincdirici haldır ki, bu il də Novruz bayramı ərəfəsində ölkə Prezidenti Ombudsmanın vəsatəti əsasında 54 məhkumu azad etdi. Bu sözləri "Xalq qəzeti"nə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının rəhbəri Aydın Səfərxanlı bildirib.

A. Səfərxanlı qeyd edib ki, əfv sərəncamlarının verilməsi dövlətin üzərinə qoyulmuş bir vəzifə deyil. Bu, dövlətin humanist, insan hüquqlarına hörmət siyasətindən irəli gəlir. Dövlət başçısının 2019-cu ildə imzaladığı sərəncam son 24 il ərzində sayca 65-cisidir. Biz mütləq olaraq cəzaçəkmə müəssisələrinə baxışlar həyata keçirir və məhkumların şəraitini də yaxından tanış oluruq. Dünya



təcrübəsində əfv olunma təcrübəsi, demək olar ki, yoxdur. Əfv sərəncamı

dövlət başçısının humanist siyasətinin göstəricisidir.

Ombudsman təmsilçisi əlavə edib ki, həyata keçirilən humanist siyasətin davamı olaraq məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamı 431 nəfərə şamil olunub.

"Bu əfv sərəncamında azadlıqdan məhrum etmə və digər cəza növlərinə məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, eyni zamanda, ömürlük azadlıqdan məhrum edilmiş bir sıra şəxslərin cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. Qeyd etmək istərdim ki, bu əfv sərəncamında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin ölkə başçısına ünvanladığı vəsatətlər də nəzərə alınıb.

Hazırladı:
Anar TURAN,
"Xalq qəzeti"

Şəhid ailələrinə Novruz sovgatları çatdırılıb



☐ **Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən milli qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməkə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovgatlar çatdırılıb.**

Martin 18-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rahimov, Azərbaycan Gənclər Fondunun icraçı

direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhusəyn Səriyev Nərimanov rayonunda şəhid

Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabuncu rayonu Zab-rat qəsəbəsində Əlizaman İslamovun ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət və qayğıni öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovgatlarının paylanılması bu gün başa çatdırılıb.

UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda olub.

Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.

Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayında UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. “Elm aylığı” çərçivəsində ölkənin tanınmış alimləri ilə müxtəlif elm sahələrinə aid müzakirələrin aparıldığını bildiren rektor, akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb.

Rektor ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor, bu istiqamətdə problemin həllini alim və müəllim vahidliyinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.

Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığını diqqət çəkən akademik Telman Əliyev UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu



imza atacağına əminliyi ifadə edib. Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim, məhz ümummilli liderin diqqət və qayğısı

Sonda akademik Telman Əliyev UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə Fəxri fərmanla təltif edilib.

Elnarə ÖMƏROVA

Bakının Novruz şənlikləri qonaqlarının bayram təbrikləri

☐ **Xəbər verdiyimiz kimi, paytaxtda təşkil olunan möhtəşəm Novruz bayramı şənliklərinə Rusiya Federasiyasının Dağıstan və İnqüşetiya respublikalarından dövlət olmuş qonaqların Bakı ilə tanışlığı və müxtəlif tədbirlərdə iştirakı davam edir.**

Dağıstanın Dərbənd şəhərinin meri Hizi Abakarovun və İnqüşetiyanın Maqas şəhərinin meri Beslan Tseçoyevin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətləri ilkin tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə paytaxtımızın gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini, hər yerdə sevgi-sayğılarla qarşılandıklarını bildirmişlər. Görüşdə Azərbaycan paytaxtının Rusiyanın cənub respublikalarının hər iki şəhəri ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi və yeni məzmun alması diqqət mərkəzində olmuşdur.

Nümayəndə heyətlərinin rəhbərləri qəzetimiz üçün qısa açıqlamalarında Azərbaycanın ümumi inkişafına heyran qaldıqlarını, Bakıda aparılan quruculuq işlərinin onlarda hədsiz maraq doğurduğunu söylədilər.

Dərbənd şəhərinin meri Hizi Abakarov dedi:

— Əvvəla, ölkə rəhbərliyi səviyyəsində Azərbaycana dəvət edildiyimizə görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu səfər bizim üçün ikiqat önəmlidir: həm Novruz şənliklərində iştirak edir, həm də gələcək əlaqələrimiz üçün əsaslar yaradırıq. Bu baxımdan Bakı ŞİH-in başçısı Eldar Əzizovla görüşüm olduqla yadda qalan və əhəmiyyətli oldu. Xalqlarımız arasında qədim və mehriban qonşuluq münasibətlərinin müstəqillik illərində yeni forma və məzmunla zənginləşdiyini xatırladan şəhər rəhbəri ölkələrimiz arasındakı iktirafli münasibətlərin inkişafında dövlət başçılarımızın dostluq və və



six əlaqələrinin müstəsna önəmini də vurğuladı.

Səfər günlərində şəhərlə ətraflı tanışlığımız, eləcə də ötüb keçdiyimiz hər bir yer bizdə Azərbaycandakı sürətli, hərtərəfli inkişaf barədə canlı, həyranətməz və unudulmaz təəssürat yartdı. Müstəqillik dövründə, xüsusən son 15 ildə Azərbaycan paytaxtında nəhəng dəyişikliklər baş verib. Bakının inkişaf yolunda çox böyük irəliləyişə nail olduğuna göz qabağındadır. Biz hər dəfə ümumi evimiz olan Qafqazın ən böyük və ən gözəl şəhəri olan Bakıya gələndə sayısız-hesabsız yeniliklərin şahidi olururuq və buna ürəkdan sevinirik. “İçərişəhər” xalqımızın yüksək dünənini göstərsə, köhnə “Qaraşəhər”-in yerində salınmış “Ağşəhər” yaşayış kompleksində müsbət mənada nəhəng dəyişikliklər aparıldığını xəbər verir. Biz sizin şəhərsalmadakı təcrübənizi öyrəniş Dərbənddə də tətbiq etmək üçün çox şey gördük və öyrəndik.

Ümumi təəssüratımız budur ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə doğru istiqamətli siyasət yürüdüldür. Səmti doğru götürmüşünüz.

Bakıda hamı öz prezidentindən razılıq edir, ölkədə əvvəlki və indiki vəziyyəti müqayisə edir. Bizə dedilər ki, ölkə Prezidenti tez-tez əhali ilə görüşür, hər bir sahədə cəfəniliyi olanlara kömək edir. Bu, rəhbərin xalqın qeydində qalmasının ən yaxşı nümunəsidir.

Azərbaycan xalqını tarix boyu qoruyub milli bayram səviyyəsinə qaldırdığı, müstəqillik dövründə isə dövlət səviyyəsində qeyd edilən, uşaqlardan böyüyə, sırayı vətəndaşdan dövlət başçısınaadək hamının birlikdə qeyd etdiyi Novruz bayramı münasibətilə ürəkdan təbrik edir, dostlarımıza daha böyük uğurlar, xoş günlər arzulayıırıq.

Maqas şəhərinin meri Beslan Tseçoyev isə bildirdi:



— Bakıya gələrkən adı, gözəl, amma dünyada gördüyüm bir çox paytaxtlar kimi bir şəhər görəcəyimi düşündürdüm. Amma tam səmimiyyətlə demək istəyirəm ki, Bakı çox heyranedicidir. Bu gün Bakı həm tarixi, həm də müasir şəhər kimi inkişaf edir. Bakı ŞİH-də keçirilən görüşdə bu barədə ətraflı danışıldı. Azərbaycan–Rusiya münasibətlərinin strateji tərəfdaşlığı səviyyəsinə yüksəldiyini qeyd edən cənab Eldar Əzizov bu əlaqələrin inkişafında bizim Şimali Qafqaz respublikalarının xüsusi rol oynadığını bildirdi. Biz isə Azərbaycanın Şimali Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadığını

qeyd etdik, bu münasibətlərin qorunub möhkəmləndirilməsinin zəruriliyini söylədik. Görüşdən sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında memorandum imzalandı.

Görüşdə qeyd etdik ki, biz də bu gün Maqası dünyada analoqu olmayan bir sıra innovativ layihələrin həyata keçirildiyi smart-şəhər kimi qururuq. Maqas bu gün Rusiyada ən qabaqcıl şəhərdir. Bakı kimi, Maqasın da şanlı tarixi var. İnqüşetiya paytaxtı müasir şəhər kimi inkişaf edir. Lakin Bakı daha böyük şəhərdir, meqapolisdir, Qafqazın baş şəhəri adını daşımağa layiqdir. Sizin paytaxtınız tamamilə fərqli miqyasdadır. Burada özümə doğma bir hal gördüm: şəhərin həyatı rəngarəng və qonaqlar üçün də maraqlıdır.

Azərbaycan bu gün atası və öz xalqının ümummilli lideri Heydər Əliyevin işini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində sürətlə və hərtərəfli inkişaf edir. Buna tarixdə tərəqqi deyirlər. Mən isə bunu şəhər meri, qonaq kimi yox, bir insan kimi deyirəm. Əslində, atası Heydər Əliyev dahi olub, oğlu da atasının yolunu ləyaqətlə davam etdirir. Bakıda çox danışmağa ehtiyac yoxdur, sadəcə, ətrafa boylanmaq kifayətdir. Bir sözlə, Azərbaycan Bakıya layiq ölkə, Bakı isə Azərbaycana yaraşan nadir bir şəhərdir. Biz burada özümüzü üçün maraqlı və gərəklil çox şey gördük. Bakıdan ürək dolusu süvüncə ayrılacağıq və həmişə bu şəhərə gəlmək həsrətini yaşayacağıq.

Azərbaycanlı qardaşlarımızın ən əziz bayramlarından birində iştirak etmək, onları canlı olaraq təbrik etmək böyük xoşbəxtlikdir. Bayramınız mübarək dostumuz, qardaşımız olan istekli azərbaycanlılar! İnanırıq ki, sizi daha gözəl günlər gözləyir.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

“Azercell”dən daha bir addım Yeni “Kabinetim” xidməti ilə nömrənizə onlayn nəzarət edin

☐ **Hər zaman innovativ ideya və həll yolları ilə seçilən “Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən virtual köməkçidir.**



Bu xidmət aşağıdakı əməliyyatların “Azercell” Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır:

- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi;
- mobil internet paketlərinin və rominq internet paketlərinin sifariş, yenilənməsi və deaktiv edilməsi;
- nömrədə mövcud tarif paketin dəyişdirilməsi;
- nömrənin xəttinin idarə edilməsi

– nömrənin balansına son 6 ay ərzində edilən dəyişikliklərin izlənilməsi.

Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artırma, sms göndərmə, “Azercell”dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandırma, “Xidmətlərim” bölümünə daxil olmaqla isə “Azercell”in rominq, kəscəll, zənglərin yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini tətbiq etməyi hədəfləyən “Azercell” yeni şəxsi kabinet adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinet ekranını ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır. “Kabinetim”in daha bir yeni xüsusiyyəti “Sürətli giriş”in, yeni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.

“Kabinetim” tətbiqini Android və iOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər: <https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/>. İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan “Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqla faydalı olacaq.

“Xalq qəzeti”

Zaqatalada Novruz şənliyi

Zaqatalalılar baharın gəlişini böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar. Xalqımızın tarixi qədr qədim, müqəddəs və əziz olan el bayramı münasibətilə Zaqatala qalasında Novruz şənliyi təşkil olunmuşdur.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mubəriz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Novruz şənliyinin əvvəlində Bahar qızı, Kosa və Keçəl faytonla zurna, nağaranın musiqi sədaları altında rayonun gircəcyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu zaqatalalıları salamlayan Bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə insanları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.

Zaqatalalıların bu tarixi məkanında keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərlərinin və sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmişdir. At yarışları tədbirin rəngarəngliyini daha

da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özəlliklə kollektivlərinin, xalq kəndirbazlarının və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxləri nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin



başçısı Mubəriz Əhmədov minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramının ümummilli lider Heydər Əliyevin xalqın

təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu vurğulamış, Novruz bayramının UNESCO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə cansağlığı, xoş günlər arzuladığını bildirmişdir.

Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri



Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mədəniyyət mərkəzinin qarşısında xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib.

Bayram tədbirində rayon icra hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,

nümunələri süfrələri bəzəyib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Novruz bayramı münasibəti



Balakəndə Novruz bayramı böyük sevincle qeyd edilib

ictimai təşkilatların nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər. Natiq Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş məkanda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub. Novruz bayramının bolluq və bərəkət təəcəssümü olan səməni və müxtəlif şirniyyat

rayon sakinlərini təbrik edib. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayıb. Natiq rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. O bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək.

İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli paltar geyinmiş qızlar meydanın mərkəzində

dövrə vuraraq yallı gediblər. Bakıdan dəvət olunanmış incəsənət ustalarının çıxışları sakinlərin ürəyincə olub.

Alovlandırılan möhtəşəm Novruz tonqalı onun ətrafına yığışan sakinlərə böyük coşğu gətirib. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

□ *Bu yaxınlarda Prezident İlham Əliyev Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sənəddə vurğulanır ki, 2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Dünya kinematografiyasının müterəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnən Tofiq Tağızadə nadir istedadla malik rejissor kimi özünəməxsus üslubu ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirərək mədəniyyət tariximizdə dərin iz qoyub.*



Rejissorluq onun tale yazısı idi

Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istəmə” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Doğrudan da, bu gün T. Tağızadənin filmləri kino salnaməmizin qiymətli nümunələri kimi xalqımızın tarixini, milli-mənəvi dəyərlərimizi yaşadır, təbliğ edir.

Onunla çox görüşmüşdüm, çəkiliş meydançasında, montaj otağında, səsazma studiyasında. Tofiq müəllim gərgin işləyirdi. Filmlər çəkirdi, gənclərlə işləyirdi, aktyorları çəkilişə hazırlayırdı. Çox həssas insan idi. Adıca söz də xatrina dəyirdi. Bu onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, görək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil, 14 filmidir. 15-ci filmi isə yarımçıq qalmışdı. T. Tağızadə 50-ci illərdə çəkdiyi üç filmə milli kinomuzda yeni üslub gətirdi. “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuzda yeni nəfəs gəldiyindən xəbər verirdi.

Tofiq müəllim zəngin yaradıcı həyat yaşamışdı. 1919-cu il fevralın 7-də Bakıda anadan olmuşdu. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematografiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdı.

Sənətə “Görüş” filmi ilə gəlmişdi. Filmin müvəffəqiyyəti ilk növbədə aktyor seçimində idi. Lala roluna Özbəkistandan Nelli Ataulayevanı dəvət etmişdi. Arif Mirzəquliyev, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvar Kələntərlı, Ağahüseyn Cavadov, Əliəğa Ağayev, Barat Şəkinskaya filmə məxsusi təvərat gətirmişdilər. “Görüş” onu bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. O, çəkdiyi filmlərdə peşəkar kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi



də, mədəniyyəti də, məişəti də sənətkarına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.

“Uzaq sahillərdə” filmi Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadəyə həsr olunub. Bu film uzun illərdir ki, böyük məhəbbətlə baxılır. Dünyanın 100-ə yaxın ölkəsində nümayiş etdirilib. Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükəliməyə girir, onun daxili “mən”ini özü ilə üzəbüz qoyur. Tofiq müəllim Vətəni, xalqını sevmə sənətkarı idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetlərin asıb-kəsan vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamadan çəkinmirdi.

Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx bağlıdır. O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir.



Tofiq Tağızadə bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. Təhsil aldığı ÜDKİ-də rus kino məktəbinin müterəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli rəng qatıb və ona görə də hər bir əsərində xalqımızın ruhu



“Dədə Qorqud” Vətən, millət, başarı dəyərlər haqqında filmidir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissələri, başarı duyğuları biza olduqca real şəkildə çatdırıa bilib.

“Mən ki gözəl deyildim” filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları mənəşəsində boğulan Səidələri, Məzahirələri canlı surətləri var burada. Əslində, film insan taleləri haqqındadır. Hansı məqamda olursan olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmə elə vaxtda birləşib ki, çox canlı bir harmoniya yaradıb.

duyulur. Onlar bizim tariximizdir, mənəvi varlığımızdır. T. Tağızadə Ü. Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli “Arşın mal alan” bədii filminin quruluşçu rejissoru. “Yeddi oğul istəmə” filmində rejissor mövzunu siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. “Bağ mövsümü” isə kinodramdır. Bu film gündəlik həyatımızın problemləri haqqındadır və bizi ətrafımızda baş verən, biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir.

“O dünyadan salam” filmi onun son olaraq lentə aldığı kino əsəridir. Əsasında böyük Mirzə Cəlilin “Ölülər” tragikomediyası dayanan bu kinolent biza tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirib və bu günümüzün hadisələri ilə bağlayıb.

Tofiq Tağızadənin planları çox idi, işləmək istəyirdi, lakin amansız ölüm ona bu istəkləri yerinə yetirməyə imkan vermədi. Bu böyük sənətkarın xatirəsi kinosevərlərin qəlbində əbədi yaşayacaqdır.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Qazax: hamıdan qabaq onları təbrik etdilər...



Düşmənlə 168 kilometr sərhədi olan Qazax 285 şəhid verib. Onların 7 nəfəri Azərbaycanın milli qəhrəmanıdır. Hər yerdə olduğu kimi, Qazaxda da şəhid ailələri dövlət qayğısı ilə hərtərəfli əhatə olunub, nəzərdə tutulmuş intiqazlardan istifadə edirlər. Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tez-tez şəhid ailələri ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır. Artıq neçə ildir ki, müxtəlif bayramlarda, tarixi günlərdə şəhid ailələrinin üzvləri bir yerdə toplaşır, onlar üçün süfrələr açılır, ürək sözləri dinlənir...



və Qarabağ müharibəsi əlilləri ilə görüşmüş, bayramlarını təbrik etmişdir.

Tədbirdə şəhid atası Sarı Hüseynov və şəhid anası Tamella Süleymanova çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə şəhid ailələri adından dərin minnətdarlıqlarını bildiriblər.

Şəhər 1 sayılı tam orta məktəbin direktoru Bəddi Ələkbərova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Aliyev, Qazax Gənclər Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri işlərdən söz açmış, dövlətin qayğısını daim öz üzərlərində hiss etdiklərini bildirmişlər.

Bayram şənliyi musiqi proqramı ilə davam etmişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

2 nömrəli Bakı Baza Tibb Kollecinə təşkil olunan “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyinin iştirakçıları evvelcə kollecin tələbələrini Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən əl işlərindən ibarət kompozisiyalarla tanış oldular. “Müalicə işi” şöbəsinin tələbəsi Aytac Sultanovanın hazırladığı “Şuşada Novruz bayramı” kompozisiyası xüsusi olaraq diqqəti cəlb etdi. Bu kompozisiya hər kəsin qəlbində qələbəyə inam hissini daha da gücləndirdi. Ümumilikdə, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən kompozisiyalar qonaqları heyran etdi.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Diləmə Məmmədəliyeva qonaqları, həmçinin müəllim-tələbə heyətini xalqımızın qədim bayramı Novruz münasibətilə təbrik etdi, onlara xoş ovqatlı bayram əhval-ruhiyyəsi arzuladı. Direktor dedi ki, elimizə, obamıza, ilin ən gözəl fəslə olan bahar gəlir. Yazın ılıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Respublikamızın hər yerində baharın gəlişi, xalqımızın qədim el bayramı olan Novruz böyük sevinc və fərəhlə qarşılanır: “Novruz bayramı ta

qədimdən xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirib, dünyaya tanıtdırıb. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, adət-ənənələrini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bu bayram bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadagana bu əziz bayramı unutmura bilməmişdir”.

Tədbir iştirakçılarını və xalqımızı Novruz bayramı münasibətilə təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov möhtərəm Prezidentimiz İlham Əliyevin son illərdə apardığı böyük islahatlardan, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, ölkəmizdə, o cümlədən Yasamal rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq, inkişaf və tərəqqidən söz açdı.

Tədbir Nəzakət Balaqadaşovanın rəhbərlik etdiyi kollecin tələbələrini iştirakı ilə konsert proqramı ilə davam etdirildi. Kollecin “Şəfa” rəqs qrupunun, “Təbib” xor kollektivinin iştirakı ilə rəngarəng mahnı və rəqs nömrələri, tələbələrini hazırladığı, şeirlər və folklor nümunələri, həmçinin Novruzun “qəhrəmanları” olan Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə xoş bayram əhval-ruhiyyəsi yaradıdı.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Noyəbryan rayonunun Şavarşavan kəndində və ədsız yüksəkliklərdə, İcəvan rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax

rayonunun Kəmərlı, Fərəhli, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Kürdlər, Cəbrayıl rayonunun Məhdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki ədsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

AZƏRTAC

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın hər bir vətəndaşına sülh, əmin-amanlıq, uzun ömür və xoşbəxtlik arzulayırıq.



AVRUMED

+994 (12) 514-55-77
Azərbaycan, Bakı, Nizami Abdullayev küçəsi 4/7

“Azərsu” ASC elektrik mal-materialları və avadanlıqların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1 . Elektrik mal-materialların və avadanlıqların satılınması.
Lot-2 . Elektrik kabellərinin satılınması.
Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaları İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs – Məmmədşah Musayevdən, 431 47 67/2288) ala bilərlər.
Hər bir lot üçün iştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VOEN-9900001751
Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali
Kod- 200112
VOEN- 99000003611
M/h- AZ37NABZ
013501000000001944
S.W. İ. F. T. BİK- AİİBAZ2X
H/h- AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 14 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaları İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“Azərsu” ASC polipropilen boru və fittinglərin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. - Polipropilen boruların satılınması.
Lot-2. - Polipropilen fittinglərin satılınması.
Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaları İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs – Hikmət Qasimovdan, 431 47 67/2249) ala bilərlər.
Hər bir lot üçün iştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VOEN- 9900001751

Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali
Kod- 200112
VOEN- 99000003611
M/h- AZ37NABZ
013501000000001944
S.W. İ. F. T. BİK- AİİBAZ2X
H/h- AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender komissiyası

BMT-nin Vyana bölməsinin “Rə-tunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz bayramına həsr edilmiş tədbir keçirilib.



Vyanada Beynəlxalq Novruz Günü qeyd edilib

Mərasimdə BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri Yuri Fedotov açaraq tədbirin təşkilində iştirak edən ölkələrin BMT-dəki daimi nümayəndəliklərinə təşəkkür edib. O, bildirib ki, təbiətin oynanmasını müjələyən, yeni həyatın başlanğıcını bildirən Novruz insanlarda ümid,

xoş gələcəyə inam və əmin-amanlıq arzusunı ehtiva edir. Eyni zamanda, bu bayram sülh, dostluq, qarşılıqlı anlaşma kimi dəyərlərin qorunması ilə bağlı öhdəliklərimizi insanlara xatırladır.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Xalq artisti Simarə İmanova və xanəndə Əmrəh Məcnunov “Qarabağ” mahnısını, “Qarabağ şikastəsi”ni və Novruzla həsr olunmuş mahnıları ifa ediblər.
Tədbirdə təşkilatçı ölkələrin milli

mətbəxi, Novruz şirniyyatları və hədiyyələr təqdim olunub.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində də Novruz bayramı münasibətilə tədbir keçirilib.
Avstriya rəsmiləri, xarici diplomatlar, bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı mərasimdə AMM-in rəhbəri Leyla Qasimova çıxış edərək bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus ənənələrə malikdir. Diqqətə çatdırılıb ki, Azərbaycanın və bu bayramı qeyd edən digər ölkələrin

birgə təşəbbüsü ilə Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi qrupu və Əməkdar artist Eteri Cəfərovanın bədii rəhbərliyi ilə Bakı Xoreografiya Akademiyasının rəqs qrupu bayram konserti ilə çıxış edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Suraxanlıların bayram tənənəsi

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.

Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RIHB yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
“Atəşgah məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başaya bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşq verirdi. Şən, oynaq musiqi sədaları altında milli geyimli qızlar, oğlanlar meydana rəqs edirdilər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa ətrafa yayılır, iştirakçılarda xoş ovqat doğururdu.
Bayram tonqalı ətrafında çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərinə təbrikdə bildirdi ki, Novruz bayramı münasibətilə respublikamızın hər bir

guşəsində müxtəlif el şənlikləri və mərasimlər keçirilir. Xalqımızın milli düşüncəsini və ruhunu özündə əks etdirən bu bayram yer üzünə tərəvət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Novruzunu milli birlik bayramı adlandırdı. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi böyük sevgi ilə yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır.
Rayon rəhbəri xüsusi vurğuladı ki, öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi



Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə tədbir keçirilib. Mərasimdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, səfirliklərin nümayəndələri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Binəqədi rayonunda NOVRUZ ŞƏNLİYİ

Tədbirin əvvəlində ululuq və ağ-saqqallıq rəmzi sayılan Dədə Qorqud bayram münasibətilə rayon sakinlərini və qonaqları təbrik edərək Bahar bayramında ölkəmizə bol ruzi-bərəkət, əmin-amanlıq arzulayıb.
Qonaqlar səməni ilə qarşılınıb, əbədi dostluq rəmzi olan duz-çörək kəsilib. Ayrı-ayrı regionları təmsil edən qadınlarla qonaqlara və sakinlərə bölgələrin müxtəlif mədəni, tarixi nümunələri, milli geyimləri, turizm potensialı və mətbəx nümunələri təqdim edilib.
Çadırların önündə yerləşdirilən

Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətində dərin iz buraxmış şəxsiyyətlərin obrazları tədbir iştirakçıları üçün maraqlı səbəb olub.
“Novruz gəli” mahnısı, “Yalı” rəqs nümunələri, Novruz atributları Keçəl, Kosa və Bahar qızının, pəhlivanlar və kəndirbazların çıxışları da qonaqlar tərəfindən böyük maraqla qarşılınıb.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.

“Xalq qəzeti”

“Azərsu” ASC mexaniki mal-materialların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaları İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs – Ağəli Mirzəyevdən, 431 47 67/2246) ala bilərlər.
İştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VOEN- 9900001751
Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali
Kod- 200112
VOEN- 99000003611

M/h- AZ37NABZ
013501000000001944
S.W. İ. F. T. BİK- AİİBAZ2X
H/h- AZ65AİİB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçıların tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 14 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaları İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Novruz bayramınız mübarək!



BİLDİRİŞ

“Xalq qəzeti”nin 13 və 26 fevral 2019-cu il tarixli nömrələrində Hacıqabul Rayon İcra Hakimiyyətinin 2019-cu ildə Hacıqabul şəhərində abadlıq işləri və yolların əsaslı təmiri işlərinin satın alınması ilə əlaqədar dərc olunmuş tenderində iddiaçılar sənədləşdirmə işlərini başa çatdırma bilmədikləri üçün tenderin keçirilmə vaxtının uzadılmasını xahiş etmişlər.

İddiaçıların xahişini nəzərə alaraq tender komissiya-sı tərəfindən təklif zərflərinin açılışı vaxtı uzadılaraq 30 aprel 2019-cu il saat 15.00-a, sənədlərin qəbulu vaxtı 19 aprel 2019-cu il saat 17.00-a, digər təkliflərin və bank təminatının təqdim olunması isə 29 aprel 2019-cu il saat 15.00-a təyin edilmişdir.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi həyat süpürgələrinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

İddiaçıların təklifləri 2019-cu il aprelin 1-dək qəbul olunur. Təklif zərfləri 2 aprel 2019-cu il saat 11.00-da Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyində açılacaqdır.

Əlaqələndirici şəxs- Rövşən Fərəcov. Əlaqə telefonu- (018) 642-00-61, 644-86-58. Ünvan- Sumqayıt şəhəri, 4-cü mikrorayon 27a.

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 2 fevral 2019-cu il tarixli nömrəsində Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Microsoft P1” lisenziyasının satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “Ultra Technologies” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

“Xalq Sığorta” ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı

manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Əsas vəsaitlər	760,129.82	790,401.55
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması		6,000.00
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	705,199.01	632,297.21
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	6,165,345.00	11,180,000.00
dövlət qiymətli kağızları	5,865,345.00	10,880,000.00
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	300,000.00	300,000.00
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		15,000,000.00
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	7,630,673.83	27,608,698.76
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	0.00	0.00
Debitor borcları:	3,892,674.99	7,998,339.13
birbaşa sığorta üzrə	3,083,425.05	7,032,417.64
tekrarsığorta əməliyyatları üzrə:	35,235.57	33,499.62
- tekrarsığortaçı üzrə	22,680.67	24,728.31
- tekrarsığortalı üzrə	12,554.90	8,771.31
asılı təşkilatlar üzrə		
büdcə üzrə	700,073.94	722,417.08
iddia tələbləri üzrə		
işçi heyəti üzrə	39,750.90	40,118.87
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	34,189.53	169,885.92
Pul vəsaitləri və onların ekvivalentləri:	40,770,208.21	22,624,246.11
kassa	9,357.08	9,915.49
hesablaşma hesabı	26,963.39	652,991.98
valyuta hesabı	2,481,529.20	2,400,669.25
depozit hesablar	38,252,250.00	19,560,000.00
sair pul vəsaitləri	108.54	669.39
Qısamüddətli maliyyə aktivləri:	0.00	0.00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri	0.00	0.00
Sığorta ehtiyatlarında tekrarsığortaçıların payı:	554,663.27	638,779.20
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə	554,663.27	638,779.20
Sair qısamüddətli aktivlər:	67,016.77	80,915.03
gələcək hesabat dövrlərinin xərcləri	67,016.77	80,915.03
verilmiş avanslar	0.00	0.00
təhtal hesablar	0.00	0.00
Sair aktivlər	0.00	0.00
Cəmi qısamüddətli aktivlər	45,284,563.24	31,342,279.47
CƏMİ AKTİVLƏR	52,915,237.07	58,950,978.23
KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	44,709,500.00	46,187,500.00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	1,510,985.51	2,283,402.12
Hesabat dövründə xalis mənfəət (zərər)	1,507,364.18	2,250,416.61
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər	-45,544.49	

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	49,165.82	32,985.51
Elan edilmiş dividendlər		
Cəmi kapital	46,220,485.51	48,470,902.12
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	6,336,651.47	9,301,182.62
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:	6,336,651.47	9,301,182.62
Qarşısılınma tədbirləri fondu	60,958.34	100,219.34
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları:	0.00	571,700.93
əməyin ödənilməsi üzrə	0.00	0.00
büdcə üzrə	0.00	571,700.93
sosial sığorta və təminat üzrə	0.00	0.00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörler		
Sair uzunmüddətli öhdəliklər:	0.00	0.00
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	233,442.06	444,544.41
tekrarsığortaçı üzrə	233,442.06	444,544.41
tekrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	6,631,051.87	10,417,647.30
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	24,733.57	23,462.69
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörler	24,733.57	23,462.69
Sair qısamüddətli öhdəliklər:	38,966.12	38,966.12
gələcək hesabat dövrünün gəlirləri	38,966.12	38,966.12
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	0.00	0.00
Cəmi qısamüddətli öhdəliklər	63,699.69	62,428.81
CƏMİ ÖHDƏLİKLƏR	6,694,751.56	10,480,076.11
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	52,915,237.07	58,950,978.23

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT (rüblük və illik)	
İlin əvvəlindən artan yekunla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	14,508,822.44
birbaşa sığorta üzrə sığorta haqları	14,490,741.77
tekrarsığorta üzrə tekrarsığorta haqları	5,066.26
sığorta ödənişlərində tekrarsığortaçıların payı üzrə	13,014.41
tekrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon muzzdlar	0.00
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	-2,880,415.22
İnvestisiya gəlirləri üzrə	1,317,458.32
Subroqasiya gəlirləri	92,550.56
Sair gəlirlər	60,084.76
CƏMİ GƏLİRLƏR	13,098,500.86
Xərclər	
Əsas əməliyyat xərcləri:	5,223,149.19
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	3,811,030.93
qaytarılan sığorta haqları üzrə	330,113.27
tənzimləmə xərcləri	
tekrarsığortaya verilmiş sığorta haqları üzrə	846,619.15

qarşısılınma tədbirləri fonduna ayrılmalar üzrə	39,261.00
sığorta fəaliyyəti üzrə sair xərclər	196,124.84
İşlərin aparılması xərcləri	5,003,689.81
Sair xərclər	49,544.33
CƏMİ XƏRCLƏR	10,276,383.33
Maliyyə mənfəəti (zərəri)	2,822,117.54
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	2,822,117.54
Mənfəət vergisi	571,700.93
Hesabat dövründə xalis mənfəət (zərər)	2,250,416.61

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR		
Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	571,700.93	194,696.34
Əlavə dəyər vergisi	44,529.59	44,529.59
Gəlir vergisi		
Əmlak vergisi	2,632.09	5,012.79
Torpaq vergisi		
Aksiz vergisi		
Ödəmə mənbəyində vergi	620,816.10	386,156.58
Sair vergilər		
Sosial sığorta və təminat	340,823.80	452,915.02
Məcburi ödənişlər (0,3%)	43,873.16	58,316.54
İqtisadi sanksiyalar		

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına

Ray

Biz “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra cəmiyyət) 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizcə, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar

Biz auditin beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatın maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münaibidir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyətin fəasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fəasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər cəmiyyətin maliyyə hesabatlarını təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafı əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafı əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranan qıbr və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı olduğu halda əhəmiyyətli hesab olunur.

“ANR Audit” MMC-nin direktor-auditoru Namiq Abbash Bakı şəhəri, Azərbaycan Respublikası 21 fevral 2019-cu il

Xarici xəbərlər

Yeni elektromobil



ABŞ-ın "Tesla" elektromobil şirkəti yeni istehsal etdiyi "Model Y" avtomobilini təqdim edib. Elektromobil enerji ilə doldurulduqdan sonra 482 kilometr məsafə qət

edir. Avtomobil 5,5 saniyəyə 100 kilometr sürət yığır. "Sizə elə gələcək ki, bu idman maşınıdır" - deyərək "Tesla" şirkətinin qurucusu E.Musk bildirib.

Məlumatı "Hightech.plus" yayıb.

BƏƏ

Ən təhlükəsiz ölkə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əhalisi arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, sakinlərinin 96,1 faizi gəcə gəzintiləri zamanı özlərini təhlükəsizlikdə hiss edirlər. Müvafiq göstərici üzrə dünyada ikinci yeri Singapur tutur – 94 faiz. Bildirilir ki, əmirliyin polisi dünyada Nyu-Yorkdan sonra həyəcan çağırışına ən tez reaksiya verən şəhərlər sırasında ikinci yeri tutur.

Xəbəri "Gulf.News" verib.



Braziliya

Ürək çatışmazlığına qarşı dərman



Braziliya və ABŞ alimləri ürək çatışmazlığının inkişafının qarşısını alan və bu orqanın qan ötürmə qabiliyyətini yaxşılaşdıran "SAMBA" adlı preparat hazırlayıblar. Məlum olub ki, dərman təkcə

xəstəliyi müalicə etməyib, eyni zamanda, ürək əzələlərinin gücləndirilməsi hesabına orqanizmi daha gümrəh edib.

Məlumatı "MedicalXpress" yayıb.

Sinqapur

Ən bahalı şəhər

Sinqapur dünyanın ən bahalı şəhəridir. Bu, dünyanın ən bahalı şəhərlərinin "Economist Intelligence Unit" jurnalı tərəfindən tərtib olunmuş reytingi zamanı ballı olub. Siyahıda ikinci yerdə Paris şəhəri qərarlaşıb. İlk üçlüyü Honkonq şəhəri tamamlayır.

Qeyd edək ki, Sinqapur ardıcıl 6 ildir dünyanın ən bahalı şəhərlərinin siyahısına başçılıq edir.

Məlumatı "Bloomberg" yayıb.



İspaniya

Fantastik təklif



dirib. Keçid baş tutsa, bu dünyanın ən bahalı transferi kimi tarixə düşəcək.

Qeyd edək ki, Eriksonin "Tottenham"lə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Xəbəri "Sport.ru" verib.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Nursultan Nazarbayev istefa verib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlamışdır. Ölkə telekanalları ilə xalqa müraciət edən 79 yaşlı Nursultan Nazarbayev demişdir: "Mən prezident kimi öz səlahiyyətlərimin icrasını dayandırmağı qərara almışam... Bu il mənim yüksək vəzifə tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın birinci prezidenti olmaq imkanı vermişdir".



Nazarbayev demişdir: "Qanunvericiliyə görə, prezidentin səlahiyyətləri dayandırıldıqda onun vəzifəsini Senatın spikeri icra edir. Sonra prezident seçkisi keçirilir".

Beləliklə, Qazaxıstan prezidentinin səlahiyyətlərini Senatın spikeri Kasım-Comart Tokayev icra edəcək. Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə

rəhbərlik etmişdir. 2015-ci ildə o, seçicilərin səsələrinin 97,75 faizini toplayaraq beşinci müddətə prezident seçilmişdi.

2007-ci ildə parlament ölkənin ilk prezidenti kimi ona ali dövlət vəzifəsinə məhdudiyyətsiz seçilmək hüququ vermişdi.

"Xalq qəzeti"



KXDR-də nüvə proqramı ilə bağlı aktivlik sezişilib

KBS telekanalının yaydığı məlumata görə, Cənubi Koreya hərbiçiləri Şimali Koreya Xalq Demokratik Respublikası ərazisində (KXDR) nüvə proqramı ilə bağlı aktivlik qeydə alıblar. Bu barədə Cənubi Koreyanın milli müdafiə naziri Çon Gyon

Du müdafiə məsələləri üzrə parlament komitəsində keçirilən iclasda məlumat verib. İclasda Müdafiə Nazirliyinin KXDR üzrə siyasət departamentinin rəhbəri Kim Do Gyun da çıxış edib. O, son zamanlar Pxenyanın iki ölkə sərhədində təsadüfi toq-

quşmaların qarşısının alınması üzrə ötən il qəbul edilən hərbi sazişin şərtlərini dəfələrlə pozduğunu bildirib. Onun sözlərinə görə, insidentlərin əksəriyyəti Şimal təmas xəttində qeydə alınıb. Kim Do Gyun müvafiq

tədbirlərin görülməsi barədə dəfələrlə Pxenyan rəsmi nota göndərdiyini, lakin bir dəfə də olsun cavab almadıqlarını bildirib.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

İranda gəmi batıb

İranın cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcəyi (Bəndər-Abbas) limanında yüzlərlə konteyneri olan ticarət gəmisi batıb.

Gəminin limana yan alarkən batdığı bildirilir. Şahidlərin sözlərinə görə, gəmi batarkən ekipaj heyəti suya düşüb və onların öldüyü ehtimal edilir.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub və bir nəfər yaranalıb. Ekipaj üzvləri Hindistan vətəndaşlarıdır. Hadi Haqşünas gəmidə 153 konteynerin olduğunu deyib. Təşkilat rəsmisi əlavə edib ki, gəmidə kalium xlorid, kalsium-karbonat, mis konsentratı, sənaye yağı və püştə olub.



"RÖYTERS" agentliyinin yaydığı məlumatda Fransa Prezidenti Emmanuel Makronun "sarı jiletli"lərin son aksiyaları zamanı baş verən dağıntılardan sonra Yelisey meydanındakı mitinqləri qadağan edəcəyi bildirilir.

Bu barədə agentlik Yelisey sarayındakı rəsmi mənbəyə istinadla məlumat yayıb. Qeyd edilir ki, paytaxt Parisin tanınmış meydanlarından biri olan Yelisey aylardan bəri davam edən etiraz aksiyalarının mərkəzlərindən birinə çevrilib. Ötən həftə isə meydana atəş açılıb, bəzi mağazalar dağıdılıb. Prezident Makronun məhz bu səbəbdən həmin meydanda aksiyaları yasaqlamağı planlaşdırdığı bildirilir.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"



Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir. Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 1,5 faiz artaraq bir bareli 67,75 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin qiyməti 0,5 faiz artaraq bir bareli 57,80 dollara çatıb. Azərbaycanın "AzeriLight" markalı neftinin qiyməti isə 1,6 faiz artaraq 69,20 dollar olub.

Ekspertlər bildiriblər ki, OPEC-un Bakıdakı iclasından sonra dünya birjalarında neftin qiyməti artmağa başlayıb. Buna əsas səbəb isə OPEC-ün özlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələridir.

Xatırladaq ki, OPEC-un növbəti iclası may ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hava proqnozu

☞ **Martın 20-də**
☞ **Bakıda və Abşeron yarımadasında** aralıq yağış yağacağı gözlənilir. Yarımadaın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm cıvə sütunundan 768 mm cıvə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə yağintılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 4-6 dərəcə şaxta, gündüz 10-14 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,**

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə aralıq qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Gecə və şəhər ayrısı ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı, gündüz tədricən kəsilləcəyi gözlənilir. Şəhər ayrısı ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3-7, gündüz 10-14 dərəcə isti olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** bəzi yerlərdə aralıq yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aralıq duman olacaq. Qərb küləyi əsəcək. Gecə 1-5, gündüz 5-10

dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şəhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 4-7, gündüz 9-14 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-qərb küləyi əsəcək. Gecə 6-8, gündüz 10-14, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Hulusi Akar: Yeni Zelandiyadakı terror aktı islamofobiyanın miqyasını nümayiş etdirir

Türkiyənin müdafiə naziri Hulusi Akar Çanaqqala döyüşünün 104-cü ildönünü ilə bağlı keçirilən təntənəli tədbirdə çıxışında bildirib ki, Yeni Zelandiyadakı terror aktı çağdaş dünyada islamofobiya və ksenofobiyanın miqyasını nümayiş etdirir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.



Nazirin fikrincə, həmin terror aktı türklərə və Prezident Rəcəb Tayyib Ərdoğanə qarşı düşmənçiliyin bariz göstəricisidir. H.Akar Yeni Zelendiyada məscidlərində dahşətli terror aktının təşkilatçıları və icraçıları qətiyyətlə pisləyərək deyib: "Bu, əvvəlcədən planlaşdırılmış və aşkar irqçi mahiyyət daşıyan terror hadisəsidir. Bu rəzil cinayəti müdafiə edənləri qətiyyətlə pisləyirəm".

H.Akar hesab edir ki, Suriyanın şimal-şərqində Türkiyənin nəzarətində olan təhlükəsizlik zonasının yaradılmasına kəskin ehtiyac yaranıb. Onun fikrincə, bu addım Fərat çayının şərq sahilində neqativ hadisələrin qarşısının alınması və Türkiyə dövlətinin təhlükəsizliyinin təmin olunması üçün vacibdir.

Xatırladaq ki, bu il martın 15-də Yeni Zelandiyanın Kraystçerc şəhərində iki məsciddə ibadət zamanı müsəlmanlara qarşı ağır terror hadisəsi baş verib. Nəticədə, 50-dən çox insan ölüb, onlarla adam yaralanıb.

Rəsmi Ankara hesab edir ki, Qərb dövlətlərinin rəhbərləri bu məsələdə ayrı-seçkiliyə yol verir, müsəlmanlara qarşı planlı şəkildə törədilmiş bu qanlı olaya qarşı kifayət qədər sərt mövqe nümayiş etdirmirlər.

M.HACIXANLI, "Xalq qəzeti"

"Gəncə Qənnadı" ASC səhmdarlarının nəzərinə!

25 aprel 2019-cu il saat 11.00 –da cəmiyyətin inzibati binasında səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- 2018-ci il maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatının və balansın təsdiqi.
- Səhmdar cəmiyyətinin müşahidə (direktorlar) şurasının, idarə heyətinin sədrinin və üzvlərinin seçilməsi, maliyyə-təftiş komissiyasının (müfəttişinin) seçilməsi.
- Digər məsələlər.

İdarə heyəti

ELAN

"İsmayılı Quşçuluq" ASC-nin 175509 ədəd adi, sənədsiz, adlı səhmləri 2019-cu il aprelin 29-da "Bakı Fond Birjası" QSC-də satışa çıxarılacaqdır. "Bakı Fond Birjası" QSC-də keçiriləcək açıq hərracda iştirak etmək istəyənlər hərracın keçirilməsi vaxtına 3 iş günü qalmış hərracın təşkilatçısı "InvestAZ" QSC İnvestisiya Şirkətinə (ünvan- Bakı şəhəri, Babək prospekti Ə.Quliyev küçəsi 11/31, Babək Plaza, 7-ci mərtəbə, əlaqə tel. +994(12) 488-05-88 və ya "Bakı Fond Birjası" QSC-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

BİLDİRİŞ

"Xalq qəzeti"nin 16 və 29 yanvar 2019-cu il tarixli nömrələrində Gəncər və İdman Nazirliyinin tədbirlərinin keçirilməsinin satılınması məqsədilə dərc olunmuş açıq tenderin "Respublika Dəbat Gəncər Forumu – Yaz 2019-un keçirilməsi lotu yetersay olmadığından" baş tutmamışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN

"Azərsu" ASC-nin rəhbərliyi Akim Bədəlova anası

GÜLLƏR XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi tarix fənni üzrə seminar rəhbəri, BDU-nun dosenti Kərəm Məmmədova anası

HƏMAYİL XANIMIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şəbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 902
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00